



# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 2 avqust 2019-cu il Cümə № 161 (7331) Qiyməti 60 qəpik

**Gündəm**

**Prezident önəm verdiyi istiqamətləri göstərdi**



Qeyri-neft sektor, sosial təminat, şəffaflıq və infrastruktur...  
yazısı sah.5-də

**Qara yara təhlükəsi: yediyimiz ət yoxlanılırmış?**  
yazısı sah.3-də

**Ermənistanın planları alt-üst olur - Naxçıvan blokadadan çıxır**  
yazısı sah.9-da

**Uçot dərəcəsi aşağı salındı: dolları və manatı nə gözləyir?**  
yazısı sah.6-da

**Bu gün azərbaycanlı zəvvvarlar Həccə yola düşür**  
yazısı sah.4-də

**Təhsil almaq istəyən gənc qızın intiharı: sosioloqlar problemin kökündəki səbəblərdən danışdır**  
yazısı sah.14-də

**İvanişvili dən Bakıya xəyanət - gürcü politoloqlar açıqladı**  
yazısı sah.2-də

**Azərbaycan Rusiyadan silah alışını dəyandırıb, yoxsa...**  
yazısı sah.3-də

**"Qarabağ" Çempionlar Liqasının qapısını döyr**  
yazısı sah.14-də

**Bakıda 2 restoran 3 binanın sakinini yuxusuz qoyub**  
yazısı sah.10-da

**Dünya tarixinin ən səs-küylü yasaq sevgi macəraları - ilginc siyahı**  
yazısı sah.13-də

## "AZƏRBAYCAN TANKLARI SƏRHƏDİ KEÇSƏ...". İRƏVANDAN KREMLƏ ŞATAJ


Ermənilər Rusiyani xəyanətdə suçlayır və... ondan Bakıya qarşı imdad umurlar; təmas xəttində düşmənin artan itkiləri işgalçi ölkədə Moskva əleyhinə isteriyani təzədən qızışdırıb; Azərbaycanla sərhədin mühafizəsi də ruslara tapşırıla bilərmi?..



## "Baku Medical Plaza"dakı ölüm işinin sensasiyon təfərrüatları

Mərhumun plastik cərrah Sirus Qoçqanın cəzalandırılmasını tələb edirlər; onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...  
yazısı sah.10-da

**Fazıl Mustafa onu tənqid edənlərə sərt cavab verdi**  
yazısı sah.4-də

**Hikmət Hacızadə:**  
**"ABS-da böyük qərarları Tramp vermir"**  
yazısı sah.9-da

**İlham İsmayıllı:**  
**"Axı bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib..."**  
yazısı sah.4-də

**Xəbər**  
**Beyləqanda ərinə xəyanət edən qadın və məşuqu özünü asdı**  
yazısı sah.3-də



## Avropa Birliyindən Azərbaycanla bağlı yeni layihə

**A**vropa Birliyi (AB) 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırdı. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri addır. «Report» xəbər verir ki, buna Aİ-nin Azərbaycandakı nümayandəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin müdürü Simona Qatti deyib.

O, gələn aydan yeni layihənin icrasına başlamaq niyyətində olduğunu da qeyd edib: "AB-nin əsas məqsədlərindən biri regionların inkişafı ilə bağlıdır. Bu baxımdan sentyabrdan 13 milyon avroluq yeni layihənin icrasına başlayacaq. Üçilik layihə ilk dəfə olaraq həyata keçirilir və pilot rayon olaraq Lənkəran seçilib".

"Layihə çərçivəsində yerli sahibkarlara qrantlar verilecek. Bunun nəticəsində meyvə və tərəvəz ixracında artım olacaq. Hazırda layihənin məbləği və müddəti bəlli olsa da, necə həyata keçiriləcəyi ilə bağlı müzakirələr gedir", - o əlavə edib.

## F-35 gizlice İraqa girib İngiliz Keşikçilərinin komandanını öldürdü

**I**srail Hərbi Hava Qüvvələrinin F-35 "Adir" qırıcılarının iyulun 19-da endirdiyi raket zərbələri nəticəsində İranın İngiliz Keşikçiləri Korpusunun komandanı, general Əbu Əlfazl Sarabian öldürülüb. Virtualaz.org xəbər verir ki, bu haqqda İranın "Young Journalists Club" adlı informasiya agentliyi bildirir.

Məlumatla əsasən Sarabianın cənəzəsi Tehrana aparılıb, orada vifa mərasimi olub və komandan daha sonra doğma şəhəri Girmanşahda dəfn edilib. İraq mənbələri isə bildirir ki, Sarabian raket üçün berk yanacağın saxlanıldığı zonada raket zərbəsi nəticəsində baş vermiş güclü partlayışda ölüb.

Xəbər verildiyi kimi, iyulun 19-da İranın İraqın Səlahəddin bölgəsində yerləşən bazasına hava zərbələrinin endirildiyi məlum olub. Həmin bazada şie "Həşd əş-Şaab" qruplaşmasının döyüşülləri, İngiliz Keşikçiləri Korpusunun təlimatçıları və İrənən gətirilmiş ballistik raketlər yer alırdı. Həmin zərbələrin İsrail tərəfindən endirildiyi haqda təxminlər əvvəldən səsləndirdi, amma Tel-Əviv bu haqda şərh vermır. Bununla belə, xarici KİV-lər qeyd edirlər ki, hücumu F-35 "Adir" qırıcıları həyata keçirib. Bugünlərdə baş nazir Benyamin Netanyahu bildirmişdi ki, İsrailin F-35 qırıcıları Yaxın Şərqi "istenilən nöqtəsinə" manəsiz çata bilər və İran bu nəzərə almalıdır. İsrail neçə vaxtdır ki, İranın Suriyadakı hərbi iştirakına qarşı mübarizə aparır, müntəzəm olaraq Suriyaya hava zərbələri endirir. İraqa hava reydi isə 90-ci illərdən bəri İsrailin bu ölkəyə endirdiyi ilk zərbələrdir. 90-ci illərdə İsrail İraqda nüvə merkezini vurmuşdu.

Londonda nəşr edilən ingilisdilli ərb qəzeti "Asharq al-Awsat" adı açılanmaya Qərb diplomatik mənbələrinə istinadən yazıır ki, iyulun 19-da endirilən zərbələr "Iran rəhbərlərinin", habelə İrənən İraqa təzəcə çatdırılmış ballistik raketləri hədəf alıb.

Məlumatlara görə, Suriya rəhbəri Bəşər Əsəd İrənən xahiş edib ki, öz bazalarını onun ölkəsindən çıxarsın. Çünkü İsrail həmin bazalara görə Suriyaya tez-tez hava reydəri həyata keçirir. İran isə Suriyadakı şie yaraqlılarına və "Hizbul-lah"a gönderdiyi silahlara, raketləri saxlamaq üçün İraq ərazisini seçib. İndi isə İranın İraqda qurmağa çalışdığı infrastruktur da İsrail üçün əlcətandır.

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sıfariş edirsınız, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abune olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# İvanişvili dən Bakıya xəyanət - gürcü politoloqlar açıqladı

"Gürcüstan hökuməti dizel yanacağıyla bağlı tətbiq etdiyi yeni standartdan istifadə edərək, Azərbaycan şirkətləri yerine bazara Rusiya şirkətlərini buraxmaq istəyir". Bunu "Xab Corciya" ya nəqliyyat məsələləri üzrə platformanın icraçı direktoru Vaso Uruşadze deyib (Akar.az).

"Biz arxasında kölgə bəyanatların dayandığı yaşlı iqtisadiyyat haqqında çox bəyanatları xatırlayıq. Bu halda biz eminik ki, bu belədir. Belə ki, real olaraq "Avro-5" standartlı dizel yanacağının tətbiqi Gürcüstəndən olan avtoparka neca təsir etməsinə dair tədqiqat mövcud deyil. Burada səhəb neft məhsulları bazarının yenidən bölgündürüməsindən gedir. Hər kəsə yaxşı bəllidir ki, strateji tərəfdən əsasən, olan Azərbaycan Gürcüstəndən dizel yanacağının 40%-ni tədarük edir. Bu nizamlamanın tətbiqi sayesində Azərbaycanın neft məhsulları tam olaraq bazarın çıxacaq. Hər kəsə bəllidir ki, 2021-ci ildən Azərbaycan "Avro-5" standartına keçir, amma burada bir il unda lazmıdır ki, Azərbaycan



bazardan düşşün və onu Rusiya şirkətləri əvəz etsin. Bu şirkət "Rosneft" və onun Gürcüstəndəki nümayandəsi "Petrokas"dır ki, onlar da ölkənin qeyri-rəsmi hakimləri ilə əlaqəlidirlər", - deyə o bildirib.

**Gürcüstənən Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya isə Gürcüstən hökumətinin yeni standartlara keçidi bir il müddətində - Azərbaycanın "Avro-5" standartlı dizel tədarük dər təxirə salmaq imkanının olduğunu bildirib: "Əgər belə olmasa, yanacağın qiyməti bazarada daha da bahalaşacaq. Bu bahalaşma 20% miqdardanın olacaq".**

Qeyd edək ki, Gürcüstən 2020-ci il yanvarın 1-dən etibarən dizel yanacağı ilə bağlı yeni standarta keçəcəyini açıqlayıb. Bu qərara əsasən, artıq ölkədəki Avro-4 standartlara keçidi bir il müddətində - Azərbaycanın "Avro-5" standartlı dizel tədarük etmək imkanı yaranana qə-



## Azərbaycanda indiyədək qadını nikaha məcbur etmə maddəsi üzrə cinayət işi başlanmayıb

"Zaqataladakı 17 yaşlı qızın intiharı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, aşadırma aparılır. Rayon prokurorluğu və polisi onu aile üzvlərindən izahatlar alıb".

Bu sözləri APA-ya BMT-nin Qadınlara Qarşı Ayri-Seçkililikin Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov deyib. O bildirib ki, bu məsələ ilə bağlı yalnız bir maddə üzrə deyil, həm də Cinayət Məcəlləsinin 176-1.1.ci (qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə cinayət işi başlanmalıdır.

"Qadını nikaha daxil olmağa məcbur etmə problemi bütün dünyada mövcuddur. Azərbaycanda da bu problemlə qarşılaşırıq. Bu problemlərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülməlidir", - deyə o əlavə edib.

E. Səfərov qeyd edib ki, indiyədək Azərbaycanda Cinayət Məcəlləsinin 176-1.1.ci maddəsi ilə cinayət içi başlanmayıb: "Qanunda qadını, yetkinlik yaşına çatmayıani nikaha məcbur etmeye görə 4000 manatadək cərimə, 4 il qədər də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu madde Azərbaycanda 2012-ci ildə qəbul edilib".

Komitə üzvü qeyd edib ki, usağı nikaha məcbur etmə məsələ zoraklığının bir növüdür: "Məişət zoraklığı ilə bağlı Məlumat Bankı da yaradılıb. İşlər davam etdirilir. Məcəllənin 176-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilənlər olmadığı müddətdə bu problemlər təkrarlanacaq".

## Bu gün Bakıda 35 dərəcə isti olacaq

**A**vqustan 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Departamentindən Musavat.com-a-ya bildirilib ki, havaının temperaturu Abşeron yarımadasında gece 23-27, gündüz 30-35, Bakıda gece 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə süttunu təşkil edəcək, nisbi rütubət gece 65-75, gündüz 35-40 faiz olacaq. Abşeron əmərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal əmərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqlıba) 25-26, cənub əmərliklərində (Türkən, Hövəsan, Sahil, Şix) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustan 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayri-ayri yerlərdə yağışın leysan xarakterli olacağı, şimşek çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gece 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

## Rusiyadan İrəvana uçuşlar kəskin bahalaşdı

**M**oskvadan İrəvana və əksinə uçuş üçün aviaabilitərin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 43.8 faiz artaraq 15.109 rubla çatıb. Axarı.az xəbər verir ki, bu barədə "TourDom" portali yazıb.

Məlumatla görə, sözügedən bahalaşmaya səbəb Rusiyadan Gürcüstənə uçuşların qadağan edilməsidir. Gürcüstəndə planlaşdırılmış istirahətlərindən imtina etməmək üçün rusiyalılar İrəvana və ya Bakıya uçur, buradan avtobuslarla Gürcüstənə keçirlər. Sənəşinlər həmçinin Gürcüstənə getmek üçün transferli uçuşlardan da istifadə edirlər.

**S**abirabadda iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib. Bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-ci ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Onlardan heç biri dünyasını dəyişməyib.

tına son qoyub. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir. "Sibir xorası" xəstəliyinin töredicisinin sporları etraf mühitə qarşı çox davamlıdır. Xəstəliyin sporları on illər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Sporlar 55 dərəcə temperaturda 40, 60 dərəcədə isə 14 dəqiqə qaynadıldıqda öz təsirini itirə bilir. Xəstəlik insana infeksiyalı heyvanlardan eksər hallarda dəridən, bəzi hallarda isə həzm sistemi və tənəffüs sistemindən keçir.

dir. "Sibir xorası" xəstəliyindən ölü insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölü heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və s.) töküür, sonra torpaqlanır.


Bu gün bir sıra işbazlar olmuş heyvanın etini kolbasa sexina, et bazarına verib, pul qazanırlar. Eyni zamanda indiye qədər dönerxanalara da bu cür haqqında" 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, Agentlik tərəfindən Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyen yerlərdə, kückərlədə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsmi hallarının qarşısının alın-

# Qara yara təhlükəsi: yediyimiz ət yoxlanılırmı?

**Eyyub Hüseynov:** "Heyvanların identifikasiyası həyata keçirilməyincə problem qalacaq"; AQTA-dan da xəbərdarlıq gəldi...

Ekspertlər hesab edirlər xüsusilə et kesimi ile məşğul olan insanlar, qessabxanalar, dönerxanalar ciddi şəkilde yoxlanılmalı, onların lazımı qaydalara əməl edib-etməmələri araşdırılmalıdır.

Öncə qeyd edək ki, tibdə daha çox "Sibir xorası" adı ilə məşhur olan bu xəstəliyin mənşəyi lap uzaq əsrərə gedib çıxır. Xəstəliyi "Bacillus antharis" adlı sporlu bakteriya yayar. Əsasən xəstə heyvanlarla temas zamanı, eyni zamanda onların yarışmış və ya çiy etdindən, südündən emal olunmuş süd və süd məhsullarından da yoluxur. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiyası 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiyaya 10.000-dən artıq insanın həya-



Ekspertlər bildirirlər ki, infeksiyanın insandan insana keçməsi normal şəraitde mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların etinə toxunmamaq, baytar nəzareti olmayan yerlərdən ət almamaq, eti ciy yeməmək və yarışmış yeməkdən qaçmaq-

ması istiqamətində tədbirlər görülür: "Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan keşimi və ət satışı fəaliyyətinin qarşısının alınması üçün qanunla müyyən olmuş qaydada ciddi tədbirlər həyata keçirir. Bu istiqamətdə indiyədək respublika üzrə bir sıra qanunsuz heyvan keşimi və satışı məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydər keçirilib. Bu zaman qanunsuz heyvan keşimi və satışı məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tədbirlərinə uyğun olmayan, bir sıra keşim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülib, bəzi keşim məntəqələrinin fəaliyyəti məhdudlaşdırılıb".

**Bildirilib ki, agentlik bu sahədə yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir:** "Yerlərdə icranı isə digər yerli icra orqanları həyata keçirir. Eyni zamanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilmesi məqsədilə həyata keçirilen monitorinqlərdə heyvan keşimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunverciliyin tələbləri ilə yanaşı, mərkəzləşdirilmiş heyvan keşimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib, maarifləndirici materiallar paylanılıb".

**Həmçinin agentlik heyvan keşimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir et keşimi məntəqələrinin yaradılmasında işitirak etməye davət edir. Agentlik onlara lazımlı olan köməklər göstərib, metodiki xarakterli peşəkar yardım edəcək:** "Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam et və et məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan keşimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunverciliyin tələblərinə əməl etməye və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır".

□ Əli RƏIS,  
"Yeni Müsavat"

## Beyləqanda ərinə xəyanət edən qadın və məşuqu özünü asdı

**B**eyləqan rayonunda ərinə xəyanət edən qadın intihar edib. Report-un məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib. Həmin kəndin ərazisində yerləşən usaq bağçasında aspaz işləyən N.Həsənova eri tərəfindən bağçanın gözətçisi, Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyevlə birlikdə yataqdə tutulub. Hadisədən sonra qadın rayonun İlkinci Şahsevən kəndində yerləşən ata evinə qəcib və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqdə tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndində qəcib və o da özünü asaraq intihar edib.

Hadisədən sonra qadının eri R.Həsənov arvadının daha bir şəxsə - həmkəndisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözügedən şəxslər arasında mübahisə olub. Mübahisə zəminində R.Həsənov arvadı ilə intim münasibətə olduğunu etiraf edən E.Elyarovu biçaqlayaraq quşlaqlarını kəsib. E.Elyarov xəstəxanaya çatdırılıb. R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfinən saxlanılıb və istintaqa cəlb edilib.

Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırılmalar davam etdirilir.



## Azərbaycan Rusiyadan silah alışını dayandırıb, yoxsa...

**Ramil Məmmədli:** "Yəqin ki, sifarişlər ya bitib, ya da istehsal prosesindədir"

"Atlas" Araşdırımlar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat"ın ötən sayında diqqətəkən fikirlərə solşdırıb. Politoloq Azərbaycanın silah aldığı ölkələr sırasında ilk yerlərdə qərarlaşan Rusiyadan bu il silah alınmadığını bildirib.



**Sitat:** "Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir".

Politoloqun bu fikirləri geniş müzakirələrə səbəb olub. Rəsmi Bakının nə üçün şimal qonşumuzdan silah alışını dayandırması yönündə çoxsaylı suallar yaranıb. Eyni zamanda bundan sonra ölkəmizin ən çox silahları hansı dövlətlərə alımağa üstünlük verəcəyi də müzakirələr sırasındadır. Rusyanın bundan qıcıqlanacağı ehtimal edilir.

**Hərbi sənaye üzrə məsləhətçi Ramil Məmmədli** məsələyə bu cür aydınlıq getirdi: "Azərbaycanın hərbi-sənaye və hərbi texnikaların satın alınması sahəsində ən çox əməkdaşlıq etdiyi ölkələrdən biri Rusiyadır. 2003-cü ildə iki ölkə arasında imzalanan sənədə əsasən bu sahədə əlaqələr genişlənməyə başladı. Bu sənədə əsasən Azərbaycan Rusiyadan T-72 tankları, BTR80A və BTR82A zirehli transportörleri, Mi-17B-5, Mi-35 helikopterləri, S-300 "Favorit" zenit rakət kompleksləri və digər texnikalar satın alıb. Bundan başqa, Rusiya ilə birgə müdafiə sənayesi sahəsində layihələrin icrası həyata keçirilir. Bu il satınalmanın azalması isə münasibətlərin korlanması mənasını vere bilməz. Yəqin ki, sifarişlər ya bitib, ya da ki, Azərbaycanın sifarişləri istehsal prosesindədir. Çünkü Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərin korlanmasına səbəb ola biləcək amil yoxdur. Həm siyasi, həm də məhsulların müasir dövredə cavab verməməsi kimi fikirləri həqiqətə uyğun hesab etmirmə. Azərbaycan nəinki Fransa, digər Qərb ölkələri ilə de bu sahədə əməkdaşlığın tərəfdarıdır. Ancaq burada tələbat və məhsulun rentabelliyi məsələsi əsasdır. Yəni əger ordu üçün Fransa istehsalı olan hər hansı məhsulun alınması vacib deyilsə, fransızlar bunu təqdim etselər bele satın alınması mümkün olmayıacaq. Onsuz da Azərbaycanda müdafiə sənayesinin inkişafı Qərb şirkətləri ilə əməkdaşlıqdan keçir. Bu ölkələrin şirkətləri ilə birgə layihələr hərbi sənayenin inkişafına tekan verə biləcək. Əks təqdirdə, Rusiyadan satınalmalar bu prosesi ləngidə bilər. Azərbaycan ya bu sahəni inkişaf etdirməlidir, ya da daxili istehsalı minimuma endirməlidir. Çünkü bu işdə "ortaq məxərc" anlayışı yoxdur. Əger Rusyanın qəzəbi Azərbaycanda bu sahənin inkişafını dayandıracaqsa, bu bizim bir dövlət olaraq inkişafımıza da mane olacaq. Əlbette ki, Azərbaycan ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və digər Qərb texnologiyaları ilə məhsul istehsal edən ölkələrlə birgə layihələrin keçirilməsində, satınalmaların reallaşmasına maraqlı olmalıdır. Bu, müdafiə sənayesi kompleksimizin daha çox inkişafına təkan verə biləcək. Əks təqdirdə, ordumuz üçün Rusiya və Türkiyədən həyata keçirilən satınalmalar prosesi ləngidəcək. Məsələn, adını çəkdiyim ölkələrin şirkətləri bütün növ texnikaların istehsalında ön yeri tuturlar. Azərbaycan bu ölkələrdən mümkün olduğu qədər hücum silahlarının satın alınmasının sayını artırmalıdır. Xüsusi rakət-artilleriya, zirehli transportörler, aviasiya vasitələrinin bu ölkələrdən alınması ordumuzun gücünü dəyişdirə biləcək. Əlbette ki, mən daha çox birgə istehsal xəttinin formalasdırılmasının tərəfdarıyam. Bu baxımdan da satınalmaları milli müdafiə sənayesi sektorunun inkişafına maneə hesab edirəm. Düşünürəm ki, Müdafiə Sənayesi Nazirliyinin yeni rəhbərliyi bu məsələləre diqqətlə yanaşacaq və ordinun tələbatını milli istehsal sayesində təmin edəcək".

□ Cavansir ABBASLI,  
"Yeni Müsavat"

## Fazıl Mustafa onu tənqid edənlərə sərt cavab verdi

"Üzərimə gələnlər tarixdən xəbərsizdirler"



Böyük Quruluş Partiyasının sədri, deputat Fazıl Mustafa son günlər "məhşər ayağına" çəkilir. Səbəb də onun "Şah İsmayıllı Xətai medalı"nın lağv edilməsi barədə fikirləridir. Son olaraq, "Yeni Mütəşəvət"da F.Mustafanın həmkarları Fəzail Ağamalı və Fərəc Quliyev ona iradalarını bildiriblər.

Partiya sədrinə cavab haqqı tanıldıq. Deputat onu tənqid edənlərə sərt reaksiya verdi: "Burada ən çox savadsızlıqlıdan söhbət gedir. Mənə sual veriblər ki, belə bir ordenin olmasına necə yanaşırıñız. Mən də demişəm ki, müsbət yanaşmırıam. Bu, bir fikirdir. Kimsə qəbul edə biler ki, bu doğrudur və verilməlidir. Bu da onun fikridir və ona hörmətlə yanaşmaq lazımdır. Kiminse inanca, təriqətə gedib çıxmamasını anlaşmaq mümkin dəyil. Demek, bu adamlar mətn oxuyub, başa düşmək iqtidarından deyillər. Onlar məzhebi, təriqəti qabardaraq göstərməye çalışırlar ki, sanki biz bunun müdafiqəçiləri kimi məsələyə müdaxilə edirik. Məsələn, gözlemədiyim halda tarixçi kimi tanınan, özünü bılgili tarixçi kimi təqdim edən Fəzail Ağamalı bildirib ki, əvvəller Fazıl Mustafa şəhər olub, sonradan sünñiliyi qəbul edib. Adam bunu bilir, mən nə sünñiliyi, nə də şəhəri qəbul edirəm. Ümumiyyətə, məzhebçiliyə, təriqətçiliyə anormallıq kimi baxıram. Belə insanlar İslamın mahiyyətini anlaşırlar. Kimsə özüne deyirse ki, filan təriqətin tərəfiyəm. Demək, Quranı oxumayıb. Bu müləhəzə ilə mübahisəyə girməyin adı nadir? Açıqı, bunu tapmaq çatdır. Tarixe fərqli yanaşmalar ola bilər. Kimsə ideallaşdırıcı bilər, məsələlərə fərqli yanaşar. Amma belə məlum olur ki, bunlar nə Ağaoğlunu, nə Rəsulzadəni, nə Həsən bəy Zərdabını, nə Sabiri, nə də Nəriman Nərimanovu oxuyublar.

Bizim düşündüyüümüz budur ki, Azərbaycan tarixini daha çox Dədə Qorqud mədəniyyətini, Nadir vizyonunu qabardaraq müasir modelimizi geləcək üçün qurmamışlıq. Onun nəticəsindən ki, 1915-ci ilde Osmanlı Ənvar Paşanın göstərişi ilə Xəlil Paşa Təbrizi tutur. Azərbaycanı, Qafqazları birleşdirmək ideyasını gerçəkləşdirməyə çalışanda ona azərbaycanlılar müqavimət göstərilər. İranlı zəhniyyətimizdə qalır. 1918-ci ildə həmin qoşun Təbrizə girir və o vaxt Xiyabanı daşnaklarla birləşib onuna savaşır, onun uğur qazanmasına imkan vermir. O zaman nə yaxşı ki, bizdə 20-30 nefer sağlam düşüncəli ziyanı var idi. Onlar türk ordusunun gəlməsindən başqa zərurət görmürlər. Nəticədə Bakını işğaldan azad edib dövlət qurublar. Şimalda ağlışın çatdı, dövlət qura bildik. Amma cənubda bunu edə bilmədik. Səbəb də yuxarıda qeyd etdiyimiz zəhniyyətin olması idi. Bu, müzakirə olunmalı məsələdir.

Xətənin 500 illiyini sovet dövründə universitetdə keçən adam. Büyük bir təntənə ilə tədbir keçirmişdik. Bize o zaman lazım idi ki, imperiya karşısındakı deyək ki, bizim de imperiyamız, dövlətimiz olub. Bunu qabartmaq bizi lazımdı. Tarixdən deyər götürməliyik. Dəyərimiz birinci İslam dəyəridir. Bunu da Nadir Şah missiyası daha doğru ifade edirdi. O möhtəşəm bir adam olub. Dədə Qorqud kimliyi üzərində dayanmalyıq. Çünkü o, oğuz mədəniyyəti nümunəsidir. Diger faktörələr bizlə İran'a bağlayır. Ziyalılarımızın yolu ilə de getməyimiz vacibdir. Bizlə Rəsulzadənin, Əli bəy Hüseynzadənin yolu ilə getməliyik. Rəsulzadə Nuru Paşanın şərəfinə verilən ziyafətdə deyib ki, bu, bizim ikinci dəfə işğaldan azad olunma faktımızdır. Hətta onu da deyib ki, 350 il önce osmanlı ordusu bizlə səfəvilərdən xilas etdi. Nə üçün o, bunları deyirdi? Rəsulzadə bilmirdi ki, nə danışır?"

**Deputat fikirlərinə bu cür davam etdi:** "Üzərimə gələnlər tarixdən xəbərsizdirler. Kiminse özünü necə adlandırmışının mənə dəxli yoxdur. Osmanlına da tənqid etdiyim meqamlar var. Osmanlının türk dilinə münasibəti ən biabırçı formada idi. Hətta bu münasibət səfəvilərdən daha bərbad idi. Biz Azərbaycanın gələcəyini düşünürükse, mənfi mirasdan imtina etməliyik. Bizi tərəfimizdən ən böyük dəyəri Axundovdur - hansı ki, bizi molaxanadan çıxarıb bu güne getirib çıxarıb. Ölkəmizdə "xəstələrin" sayı artıb. Həmişə deyirler ki, səfəvilər və Nadir Şah bizim tariximizdir. Axi bu, belə deyil. Nadir Şah tarixiniz olsaydı, niyə özündən əvvəlkini inkar edirdi? O gördü ki, ölkəni molla tövürüb. Nadir Şah geləndən sonra bir dənə molla qalmadı. Çünkü göründü ki, ölkə felakətə sürüklenir. Bu tipli məsələlərdə tarixe daha geniş rakursdan baxmamışlıq. Yoxsa bunlar əzberləyiblər, şah babamız filan. Bizi də zamanında bunu əzberləmədi. İndi 30-40 il öncədə qalaq? Publikanın xoşuna gəlmək üçün bəziləri polemikaya girirlər. Publikanın xoşuna gəlmək mənim elimdə beş dəqiqəlikdir. Saxta vətənpərvərliklə hara gedəcəksiniz? Bu gün de qəbul etməsəniz, səhəri gün onşuz da bu tezisləri qəbul edəcəksiniz".

□ Cəvansıh ABİBASLI,  
"Yeni Mütəşəvət"

Azərbaycandan Həcc ziyyətine gedən ilk zəvvar qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşür. Qafqaz Məsləmləri idarəesindən (QMİ) verilən məlumatlara görə, avqustun 5-nə qədər 8 təyyarə reysi ilə zəvvarların müqəddəs məskənə sefəri heyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin ucuşu nəzərdə tutulub.

Qeyd olunub ki, 180 nəfərlik ilk qrup avqustun 2-de saat 03.34-də, ikinci qrup isə saat 14.50-də yola düşəcək. Bütün kvota dolub və viza sistemi bağ-



rək, xeyallarının gerçekleşdiyi deyib.

Qeyd edək ki, Həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla məsləmən uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kebezin etrafına toplaşır. Artıq bir neçə gündür dönyanın müxtəlif ölkələrində yaşayış məsləmən Məkkə şəhərindəki müqəddəs yerləri ziyarət etmək üçün Səudiyyə Ərəbistanındadır. Həcc ziyarəti her bir mömkin məsləmən pulu və canı hesabına yerinə yetirdiyi emeldir. Islam di-

# Bu gün azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yola düşür

Ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var

İanib. Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək. Həcc ziyarətinin programına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qədər Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümra eməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmer təqvimi ilə Zilhicce ayının 9-da Ərəfat dağına çıxılacaq, daha sonra qurban kəsilecək. Zəvvarlar iki gün Minadən gecələyib Məkkəyə qayiadəcaqlar. Orada digər Həcc əməlleri ediləcək. Məkkədən çıxan zəvvarlar Medinəyə daşınacaqlar. Azərbaycana gəri dönüsən avqustun 22-dən başlayacaq. Qeyd edək ki, bu üçün Azərbaycan-

dan Həcc ziyarətine getmək üçün 1400 nəfərlik kvota ayrılib. Qiymətlərdə 75 dollar artım var. Yeni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edir. Avqustun 2-dən 5-nə qədər gedər, avqustun 22-dən 26-na qədər isə Azərbaycana dönüşə olacaq. Zəvvarlar üçün AZAL milli aviasirkətinin 6 teyariyi ayrılib.

Xatırladıq ki, Azərbaycanın Həcc ziyarətine gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

Bu barədə QMİ-dən məlumat verilib. Bildirilib ki, ən yaşlı zəvvar 1939-cu il təvəllüdü, ən gənc zəvvar isə 2000-ci il təvəllüdü.

Dünyada isə Həcc ziyarətine gələn ən yaşlı zəvvarın 130

yaşı var. İndoneziyalı 130 yaşlı uzunömürlü Uxi Eydros Samri Səudiyyə Ərəbistanının iki müqəddəs Mescidin Xadimi, kral Salman ibn Əbdül Əziz Al Sa'udun qonaqları programı çərçivəsində Ciddəyə Həcc ziyarətinə gelib. SPA dövlət informasiya agentliyi xəbər verir ki, kralın dəvəti ilə gələn Uxi Eydros Samrini Ciddədəki kral Əbdül Əziz adına beynəlxalq hava limanında aeroportun rəhbər şəxsləri qarşılıqlı. 130 yaşlı zəvvar və onun ailə üzvləri ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Həcc ziyarətine gedən müsəlman həddi-bulğğa çatmalı, madə durumu onun sefərə çıxmışına imkan vermelidir. O, sefərdə olarkən ailəsi maddi çətinlik görəməlidir. Bundan başqa, insanların səhəti qaydasında olmalıdır ki, Həcc əməlləri icra edə bilin. Büyük Həcc ilə bir dəfə İsləm təqvimi ilə Zilhicce ayının əvvəllərində yerinə yetirilir və daha geniş ibadətlərlə müşayiət olunur ki, onları icra edən müsəlmanlar hacı adı qazanırlar.

□ NƏRGİZ,  
"Yeni Mütəşəvət"

## Sərdar Cəlaloğlunun agent iddiası yenə aranı qatdı

**İlham İsmayıllı:** "Axi bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib..."

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, DTK arxivləri açılsa, bir çox siyasi xalq içərisə çıxa bilmez.

Zaman-zaman gündəmə gələn DTK arxivlərinin açılması məsələsinə toxunan ADP lideri "Cümhuriyyət" qəzeti bilər. Sənədlər açılsayıb, bu gün cəmiyyətdə öndə olan bir çoxları çıxış etməzdilər.

Onun sözlərinə görə, ərazilərinin itirilməsi və azad edilməsindən günahı olanlar Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edənlərdir. "Bu gün də onlar ictimai-siyasi sehnədə təmsil olunurlar".

Sərdar Cəlaloğlu hesib edir ki, sənədlər açılsısa, xalq dostunu və düşmənini tanıyar. Bəzi postsovət ölkələrində DTK arxivləri açılıb. Məsələn, Latviyanın mitropoliti keşşə Aleksandrın kimliyi üzə çıxb. Azərbaycanda arxivlərin açılması tərəfdarı olanlar var. Lakin nə Elçibəy hakimiyyəti dövründə, nə sonrakı illerdə



arxivlər açılıb.

**Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıllı "Yeni Mütəşəvət" abildirdiyinə görə, bu mövzuda dəfələrlə münasibəti açıqlayıb.**

Onun fikrincə, qanuna əsasən, 75 il sonra sənədlər açıla bilər: "Lakin nə ilk növbədə xüsusi komissiya yaradılmalıdır, sonra arxivlər açılmalıdır. Sənədləri necə

geldi ictimaiyyətə yamaq olmaz. Amma bu sənədlərin açılmasının dövlətçiliyə ciddi təhlükəsi yoxdur. Onlar sovet dövründə agentura şəbəkəsi olublar, o rejimdə tarixin arxivində qaldı. Ona görə DTK sənədlərinin açılması heç nəyə yaramır. Lakin bunun zərəri var. Çünkü bu xüsusi xidmət orqanlarının agentura şəbəkəsi pis vəziyyətə

düşə bilər, xüsusi xidmət orqanına çətinlik yaranar. İstənilən şəxs deyə bilər ki, mənə qarantya vermirsınız, 75 il sonra adı açıqlanıb bilər. Buna görə həmin şəxs xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyəcək".

**İsmayıllı Latviya ilə Cənubi Qafqaz ölkəsinə bir cərgəyə qoymağı doğru hesab etmir:** "Əgər bilsəniz ki, babanız o dövrə agentura şəbəkəsinin üzvü olub, onlara işləyib, yəqin ki, pis olarsınız. Vətəndaşlar arasında bir inamsızlıq yaranıbilər. Axi bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib, sadəcə, rejim tələb edib ki, qonşudan informasiya getir. Biz indi bilməliyik ki, kim hara işləyib? Bu, onda xüsusi xidmət orqanı olmadı axı?! Nə Mossad, na MİA 6 bu günde kimə əməkdaşını açıqlayıb.

Mən kimlə işləmişəm onu cəmiyyətə açıqlamalıyım? Əgər bilsəniz ki, filankəs Moskva KQB-sinə işləyib, bundan nə qazanacaqsan?"

**İsmayıllı S. Cəlaloğlunun "arxivlər açılsa, siyasi el arasına çıxa bilməz" fikrine belə şərh verdi:** "O deməkdir ki, məqsəd siyasi rəqibləri ortadan götürməkdir. Bununla nəyə nail olmaq istəyirsin? Xüsusi xidmət orqanı yazıcı, şair, Nobel mükafatı laureati ilə işləyib. Onların arasından bəstəkarı da olub. Hətta "JEK" işçisi ola bilər.

Hansısa partiya sədri o dövrde işləyibse, bu gün onun fəaliyyətini çıxdış etmək olmaz. Sən dövlət namine işləyirsin, dövlətə xəyanət eləmirsən".

□ **Emil SALAMOĞLU,**  
"Yeni Mütəşəvət"

Xəbər verdiyimiz kimi, iyulun 31-də prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda ölkə iqtisadiyyatının inkişaf göstəriciləri, əldə olunan nailiyətlər qeyd olunub, diqqət yetiriləsi məsələlər, görüləcək işlər barədə danışılıb.

İclasda çıxış edən prezident İlham Əliyev altı aylıq iqtisadi göstəricilərin müsbət dinamikadan xəbər verdiyini bildirib: "Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də eks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeyleşmə siyasetimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektorunu rekord addımlarla irəliləyir. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır".

Prezident aqrar sektoradakı dəyişiklikləri yüksək qiymətləndirib: "Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".

#### "Sosial sahə bizim üçün prioritətdir"

İ. Əliyev bu ilin əvvəlinə icrasına başlanan sosial paketin 4 milyondan yuxarı insanı əhatə etdiyini deyib: "Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmində sosial sahəyə yönəldirik. Çünkü sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahi, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik".

Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışan dövlət başçısı bunun iqtisadiyyata xarici investisiyaların cəlbini üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, regionlarda zəruri infrastrukturun yaradılması sahəsində tədbirlərin davam etdiriləcəyini, Azərbaycanın valyuta ehtiyatlarının



"Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsinə təmin edəcəyik".

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, vergi daxil olmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Ümumilikdə, qeyri-neft sektor üzrə daxil olmanın artım tempi 14,3 faiz təşkil edib. Vergi İslahatları nəticəsində əmək müqaviləlerinin sayında əhəmiyyətli artım qeydə alınıb. 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunun payına düşür.

əyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərin icrasında bize müyyəyen maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin".

**Cənub Qaz Dəhlizində 3 milyard dollar yaxın qənaət**  
Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac

# Prezident önem verdiyi istiqamətləri göstərdi

Qeyri-neft sektoru, sosial təminat, şəffaflıq və infrastruktur...

#### 49 milyard dollara çatdığını deyib:

"Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumaşaq və artırısq. Məqsəd də məhz belə idi ki, biz ildən-ile

öz valyuta ehtiyatlarını artırıq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli edir. Xüsusi xarici borcumuz 4 faiz aşağı düşüb və təxminen 19 faiz səviyyəsindədir. Bir ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminen 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünkü bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyq. Ancaq strateji əhəmiyyət daşıyan layihelərə kreditlərin alınması mümkündür. Çünkü bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik".

**"Süni qiymət artımına yol verilməməlidir"**

Ölkədə makroiqtisadi sabitliyin olduğunu bildirən İl. Əliyev süni qiymət artımlarına yol verilməyəcəyini xüsusi vurğulayıb: "Baxmayaraq ki, inflasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Mü-

vafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni istehlak bazarına daim nəzarət olmalıdır. Çünkü burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verebilmerik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

Prezident dövlət vəsaitlərindən istifadə üzərində ciddi nəzarətin qurulmasını vacib hesab edir: "Biz vəsaitdən çox qənaətə istifadə etməliyik. Xüsusi dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib".

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin əvvəlindən icra olunan iki sosial paketin ümumi dəyərinin cari il üçün 2,3 milyard manat, növbəti il üçünsə 3 milyard manat təşkil etdiyini deyib. Həmçinin bildirib ki, İşsizlikdən Sığorta Fonduñun büdcəsinə dəyişiklik edilməklə bu il özünməşgulluq programına cəlb olunan ailələrin sayını 10 minə çatdırmaq mümkün olacaq. Əlavə olaraq BMT-nin inkişaf Programı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə bu program tərefindən təmin olunacaq. Gələn ildən isə Dünya Bankı da programın maliyyələşməsində iştirak

edəcək.

#### 51 aqroparkdan 22-si fəaliyyətə başlayıb

İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumatə görə, regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb: "Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manat faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 minden çox yeni iş yeri açılıb. Eyni zamanda bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixracaya yönəlib".

Nazir həmçinin bildirib ki, yaradılması nəzərdə tutulan 51 aqroparkın 22-si artıq faktiki əmsali efsuslar olsun ki, o qədər də yüksək deyil. Həsab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərefindən onlar gözənlənilər. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyin artırılması olduqca müüm məsələdir. Həsab edirik ki, bunların longiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən de infrastruktur layihələrinin həyata keçirilməsi üzrə mü-

Maliyyə naziri Samir Şərifovun iclasda verdiyi məlumatə görə, altı ayda dövlət büdcəsinin xərcləri 100,2 faizə səviyyəsində icra olunub - 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gelirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub.

Nazir deyib ki, altı ayda illik 5 milyard 980 milyon manat nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərinin 37 faizi icra olunub: "Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsali efsuslar olsun ki, o qədər də yüksək deyil. Həsab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərefindən onlar gözənlənilər. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyin artırılması olduqca müüm məsələdir. Həsab edirik ki, bunların longiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən de infrastruktur layihələrinin həyata keçirilməsi üzrə mü-

yaranmayıb: "Birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də eləva sevindirici haldır ki, artıq Coxtərəli İnvestisiyalar üzrə Zəmanət Agentliyi - MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işe salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir".

Diger məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barma 25 faiz, tərəvəz 14 faiz. Yəni ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasetimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracaq.

Kənd təsərrüfatı naziri İnam Kərimov lizinq bazarında tam liberallaşmaya nail olunduğunu, artıq dövlət tərefindən tətbiq edilən güzəştlər və subsidiyaların bütün təchizatçı şirkətlərə tətbiq edildiğini, nəticədə bazaarın texnikanın qiymətində təxminən 30 faiz ucuzaşma baş verdiyini deyib. Onun sözlərinə görə, növbəti addım gübə təminatı ilə bağlı libarallaşma olacaq.

□ TURQUT,  
"Yeni Məsəvət"



**"Bu kino ki var..." -  
Əsl film odur ki,  
bir adam 40 dəfə baxın**

Xalid Kazimli

Bu gün Milli Kino günüdür... Milli kino. Heç kəs deməsin ki, kinonun da millisi, beynəlmilə olarmış?

Olar, özü de bal kimi. Federiko Fellinin çekdiyi filmlər həm milli kinoya aiddir, sərf italyan filmləridir, həm də əsas prioriteti bəşəri dəyərlər olan beynəlmilə filmlərdür.

Elöcə de kommersiyani, kassanı düşünmeyən başqa böyük sənətkarların filmləri haqqında eyni sözü demək olar.

O dalğada milli kinomuzun da korifey sənətkarlarının ekran əsərləri var. Həsən Seydəbəylinin, Tofiq Tağızadənin, Rasim Ocaqovun, Arif Babayevin, Eldar Quliyevin elə filmləri var ki... Adam baxıqcə baxır.

"Brodyaga "Avara" filmine qırxyeddi dəfə baxıb" replikası sizə tanış gəlirmi? "Beyin oğurlanması" filmindəndir. Elə bu filmin özünü də 47 dəfə baxanlar var. "Yeddi oğul istərəm"ə, "Axırıncı aşırı" a, "O olmasın, bu olsun" a, "Uzaq sahillər" yə, "Nəsimi" yə, "Deli Kür" yə, "Arşın mal alan" a, "Gəncə-basarlı qısaş" yə, "Böyük dayaq" a, "Arxadan zərbe" yə, "Dədə Qorqud" a, "İştintaq" a, "Qayınana" yə, "Bizim Cəbiş müəllim" yə, "Şərki çörək" yə, "Gün keçdi" yə, "Bir cənub şəhər" yə, "Yol əhvalatı" na, "Təhmine" yə və onlarca başqa milli filmlərimizə ondan da çox baxmışq, baxıraq.

Biz bu filmlərə baxa-baxa böyüdük, yetkinləşdik. Bu filmlərin bütün replikaları bize tanışdır, əzbərləmişik. Leksi-konumuzun sevimli ifadələridir, hər gün məişətdə, kollektivdə istifadə edirik. Onlar artıq atalar sözləri kimi bir şey olub. Orta və yaşılı nəsil yerində işlədilən film replikalarına görə məsələnin nə yerdə olduğunu, söhbətin nəden getdiyini dərhal anlayır. Gənc nəsil isə o filmlərə baxmadıqları üzündən bəzən mat qalırlar.

Məsələn, birinin yanında "Anan ölsün, ay Ramazan, aton gelir" desən, o orta yaşılı insanırsa, bu ifadənin hansı filmdən olduğunu, nəyə görə işlədildiyini dərhal bileyək, gəndircə və "Sən niyə susursan" filmine baxmayıbsa, söhbətə, dəbdə olan ifadə elə desək, fransız qalacaq.

Yeri gəlmişkən, o, çox gözəl filmdir, Fellini janrında çəki-lib, gənclərin baxması məsləhətdir.

Biz uşaq və yeniyetmə olanda hind filmlərini çox sevir-dik. Xüsüsile de davalları olanlarını. İndi o filmlərin səviyyəsiz olduğunu iddialar var və xeyli dərəcədə haqlıdlırlar. Amma o filmlərdə Xeyirin Şər üzərində qələbəsi ənənəsi var idi. Lap axırdı polislər də gəlirdilər.

Məsələn, məşhur "Zita və Gita" komedyasında Gitanın harin oğlanı kəmər zərbələrinin altına salıb şallaqlaması epi-zodu dünyə filmlərinin içinde en yaddaqalan və milyonlara insana ləzzət edən episodlardandır.

Milli filmlərimizdə de Xeyirin Şər üzərində təntənəsini eks etdiən epizodlar və uyğun epiloqlar çıxdı. Amma bizim filmlər realistliyi ilə fərqlənirdi. Bizimkiler heyati filmlərdir. Absurd şüşətmələr, gop-kleklər yoxdur. İndiki maddi-texniki imkanlarla təkcə Mehdi Hüseynzadənin heyati və döyüş yolu haqqında 30 bölümlük serial çekmək olar, amma o filmin yaradıcıları "Mixaylo"nun bütün şücahtını bir saatdan bir az artıq çəkən filmə siğışdırıblar.

Ancaq milli kinomuzun elə əsərləri var ki, özümüzdə diller əzbəri olsa da, başqa ölkələrdə anlaşılır və tənqid olunur. Məsələn, bir zamanlar "Əhməd haradadır" filmi ittifaq məqyasında tənqid edilib, onu "mənasız film" adlandırmışlar (o cür iddialar hərdən özümüzdə də səslənir). Filmde isə gənclərin ailə qurmasında valideyn başqısının yolverilməz olduğu ideyəsi var. Zorla evləndirilməsi istənilən gənclər - Əhməd və Leyla sonda yenə evlənlər, amma bu dəfə bir-birini görür, tanır, sevir, öz iradələri ilə ailə qururlar.

Məgər bu, mənasız məsələdir? Hətta günümüzdə də çox aktualdır. Üstəlik, həmin filmde oynayan korifey sənətkarların gözəl oyunu var. Təəssüf ki, onları və bizim milli-adət ənənəmizi yaxşı bilməyən cəmiyyətlər o filmə adekvat yanaşa bilməmişdilər. Eyni fikri Moskvada çıxan "Sovetski ekran" jurnalında tənqid olunan "Kişi sözü" filmi haqqında da demək olar. Düzdür, bu, o qədər də güclü film deyil, amma o cür amansız tənqidə məruz qalmalı deyildi.

Bir sözə, milli kinomuzun inciləri çıxdı. Onlar baxımlıdır, iibrətamızdır, gerçəkdir, faydalıdır. Yuxarıda adlarını saydıǵım və saya bilmədiyim filmlər səviyyəsində filmlər çəkilsə, milli kinomuz yenə də öz ətrafında sanballı auditoriya toplaya bilər.

İndi yəqin ki, bu fikrə qüvvət olan yüzlərlə başqaların beynindən bu replika keçdi: "Bə mən nə deyirəm, a veteran?"

Bunun da hansı filmdən olduğunu bilirsınız.

**ABS** Federal Ehtiyat Sistemi-nin (FED)

Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası iyulun 31-də baza uçot dərəcəsinin 0,25 faiz azaldılması baredə qərarın qəbul olunması ilə başa çatıb. Bu, son 10 ildə - 2008-2009-cu illərin maliyyə böhranından bəri ABŞ tənzimləyicisinin uçot dərəcəsi ilə bağlı ilk azalma qərarıdır.

Bələ ki, 2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25 faiz həddində müyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından en aşağı səviyyəyə (5 faiz) düşməsi fonda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 faiz kimi artırdı. 2018-ci ildə isə tənzimləyici 4 dəfə artım qərəri alıb. FED sonuncu dəfə bu il iyulun 20-də uçot dərəcəsinin 2,25 - 2,5 faiz səviyyəsində saxlanılmasına qərar vermişdi. İyulun son gündə qəbul edilən qərəri anali-



## Uçot dərəcəsi aşağı salındı: dolları və manatı nə gözləyir?



**Vüqar Bayramov:** "Hər şey Mərkəzi Bankdan asılı olacaq"  
**Elman Rüstəmov:** "Əhalidə və biznesdə inflasiya gözləntiləri aşağıdır"

tikler əvvəlcədən proqnozlaşdırılmışdır. Sadəcə, müzakirələr artımın 0,25, yoxsa 0,5 faiz olacağına dair idi.

FED-in qərərlərə bağlı press-relyizində qeyd olunur ki, uçot dərəcəsinin azaldılması qərar global iqtisadi inkişaf və aşağı inflasiya səviyyəsi ilə bağlıdır. Tənzimləyicinin fikrincə, uçot dərəcəsinin endirilmesi iqtisadi aktivliyi artırıraq, emək bazarında canlanma yaradacaq, həmcinin inflasiyanı proqnozlaşdırılan 2 faiz səviyyəsində saxlamağa imkan verəcək.

Uçot dərəcəsinin endirilməsi qərarının digər səbəbi kimi ABŞ prezidenti Donald Trampin quruma davamlı təzyiqləri çıxış edir. Bələ ki, Tramp ötən ildə başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriyi barədə çıxışlar edir, özünün twitter hesabından FED-təkliflər yazırırdı. FED-in iclası ərefəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyədə alınmasının gərəkdiyini açıqlamışdır. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qəne edir. Buna görə də 0,25 faizlik edirimidən narazı qalıb. O, həmçinin FED rəhbəri Cerom Pauellin qərərlərə bağlı açıqlamasından da narazı qalıb. D.Tramp hesab edir ki, bazar Pauellənən gözlədiyi eşidə bilməyib: "Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddətli və aqresiv azaldılması qərarını eйтmek istəyirdi".

FED rəhbərinin qərərlərə bağlı çıxışından sonra fond bazarlarında ucuzlaşma qeyde alınıb. Bələ ki, sənaye indeksi

də Avropa Mərkəzi Bankının siyasətidir. Bələ ki, iyulun 25-də bu qurum uçot dərəcəsini rekord aşağı səviyyədə - 0 faizdə saxlayıb. Eyni zamanda bazar iştirakçalarında bu göstəricinin Avropa tənzimləyicisi tərefindən sənətabrda daha da aşağı mənfi 0,5 faizdə salınacağına dair rəy formallaşdırıb. Bələ kəskin aşağı uçot dərəcəsi şəraitində isə ABŞ valyutası, həmcinin bu ölkədə istehsal olunan məhsullar rəqabət qabiliyyətini itirəcək.

Uçot dərəcəsinin endirilməsi qərarının digər səbəbi kimi ABŞ prezidenti Donald Trampin quruma davamlı təzyiqləri çıxış edir. Bələ ki, Tramp ötən ildə başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriyi barədə çıxışlar edir, özünün twitter hesabından FED-təkliflər yazırırdı. FED-in iclası ərefəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyədə alınmasının gərəkdiyini açıqlamışdır. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qəne edir. Buna görə də 0,25 faizlik edirimidən narazı qalıb. O, həmçinin FED rəhbəri Cerom Pauellin qərərlərə bağlı açıqlamasından da narazı qalıb. D.Tramp hesab edir ki, bazar Pauellənən gözlədiyi eşidə bilməyib: "Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddətli və aqresiv azaldılması qərarını eйтmek istəyirdi".

FED rəhbərinin qərərlərə bağlı çıxışından sonra fond bazarlarında ucuzlaşma qeyde alınıb. Bələ ki, sənaye indeksi

olan Dow Jones 1,23 faiz, geniş bazar indeksi S&P 500 1,09 faiz, yüksək texnologiyalar indeksi Nasdaq isə 1,19 faiz aşağı düşüb.

Uçuzlaşma Asiya bazarlarında da qeydə alınır. Bələ ki, Honkonqun Hang Seng-i 0,56 faiz, Şanxayın Shanghai Composite indeksi 0,41 faiz, China A50 isə 0,3 azalıb.

Uçuzlaşma tendensiyası neft və qızıl bazarında da hiss olunub. Bələ ki, Brent nefti bir gün əvvəlki 65 dollardan 64 dollara düşüb, qızıl isə 1,7 faiz dəyər itirib.

**İqtisadçı-ekspert, İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, FED-in son qərərinə rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib: "Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkinci, FED-in qərəri elan edən zaman yanlış açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Bələ ki, FED yeni azalmaların gündəmədə olmadığını bayan edib. Üçüncü, bir sıra mərkəzi bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FED-in qərərindən sonra avro 1.10 dollaradək ucuzlaşdırıb. Buna görə də Avropa Mərkəzi Bankının növbəti ayın 12-de ehtimal olunan stavka azalmaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təz-**

yıqları ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırıldı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dolar yen ən az riskli valyuta he-sab olunur".

FED qərərinin Azərbaycan milli valyatasına təsirinə gəlince, V.Bayramov hesab edir ki, məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yəni də həlli-dici olaraq qalır: "Bununla bələ, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmcinin neftin dönya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdəşərliyindəki milli valyutaların məzənnəsindən asılı olacaq".

**Mərkəzi Bankın idarə Heyətinin sədri Elman Rüstəmov isə Nazirlər Kabinetinin bu ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında bildirib ki, manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: "Xarici balsansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifi-nin genişlənməsi və bazarnda müsbət gözləntilər daxili valyuta bazasında əhəmiyyətli profit yaradıb. Bütövlükde bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazasında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükde manatın məzənnəsinin neinki bugünkü sabitliyinə, həm də bütövlükde gözlənilən sabitliyinə təminat verir".**

□ **Dünya SAKIT,**  
**"Yeni Müsavat"**



## Bıçaqlı köşə

Zamin Hacı  
 zaminhaci@gmail.com

"Yarım saatdan sonra qonaqlar başladilar dağılmağa. Qurbanəli bəy atını və Kərbələyi Qasim yabisini minib düşdülər yola. Bəy başını saldı aşağı və başlıdi mürəğləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbələyi Qasima və deyirdi:

- Bu xənceli soxaram sənin qarnına!"  
*(Mirzə Cəlil, "Qurbanəli bəy")*

**Bu** gün - 2 avqust Azərbaycanda kino gündündür, bu münasibətlə bütün kinosevər zəhmətkeşlərimizi qutlayırıram. Doğrudan da 2 avqustda bizim tariximizdə cəox maraqlı kinolar çökmişdir. Hər il olduğunu kimi, bu il de milli kino bayramında xeyli sonətkara fəxri adlar verildi, onlardan bir nəfəri həttə xalq artisti adı almışdır, lakin xalq internetde axtarırdı ki, görəsən, bu yoldaş kimdir. Əlbəttə, yaxşı olardı Rüstəm mülliəmine də nəsə medaldan-zaddan verilsin, hər halda, onun hökumətə arası düzəlmış kimi görünür. 3-4 il qabaqkı qanqaraçılığı salanların kinoittifaqı yixılsın. Ağsaqqalın bir neçə sot torpağına Bakı Şəhər İcra Hakimiyyəti gör dikməsə heç gedib Milli Şura kimi xalqımıza yad, pis uşaqlara qoşulmazdı, belə baxanda ailəlikcə təlim-təribiylə adamlardır, homişi mülliəmin sözüne baxıblar, düz oturublar, danışanda əllərini qaldırıblar, dərse dırnağı təmiz göliblər. İndi həmin icra hakimi də yerindən olubdur, bu mənənə barışq üçün hər cür imkan var. Hətta yaxşı olardı Milli Şurada toplaşanların da hamisəna Bakıda kino çəkməyə şərait yaradılsın. Balaca ölkəyik, hamisə de-faktō qo-hum çıxarıq, niyə bir-birimizi rəncidə salrıq? Bizim hamisənən bir vətonu var.

Üstəlik, səhiyyə idarəsi azərbaycanlılarının ölüm səbəblərini açıqlayıb, orada əsas yeri şəker, ürək xəstəlikləri, qan təzyiqi, siqaret-zad tutmuş. Bunların hamisənin yanmasında isə mehribançılığın azalması, xalq arasında mənfi meyllər, elitanın yoxluğu, icra hakimiyyətinin stadiона yığışmağa icazə verməməsi tipli faktorlar mühüm rol oynayır. Hələ nə qədər insan bir-birini bıçaqlamaqla məşğuldur. O gün mən xəber lentində alt-alta düz 4 bıçaqlaşma xəbəri gördüm. Sanki millet öz övladlarına kələm, dana, nə bilim, qarız gözüyle baxır. Hami bıçaq soxmaqla məşğuldur. Ola bilsin hökumət axırdı məcbur olacaq bıçaq satışını qadağan eləsin. Ət doğramaq, kartof soymaq üçün də xüsusi yerlər ayrılaqdır, ASAN-bıçaq xidmeti fason bir idarə qurulacaqdır. Neyləsinlər? Bu millətin ipin üstünə odun yüksək məmkün deyildir. Şələni belinə alıb getdiyin yerdə ip qırılar, odun dağları yoluñ ortasına.

Bu arada baş bankımız Elman mülliimin narazılığını bölüşürəm. Deyir kredit faizlərini azaltmışq, ancaq millətin nədənsə biznes kreditləri götürməyə marağın artmamışdır, hətta sıfır tam neçəsə faiz (gör nə qədər dəqiq adımdır) azalmışdır. Ay camaat, niyə kredit götürüb biznesə məşğul olmaq istəmirsiniz? Haçana qədər avaraçılıq edəcəyik, maaşı, pensiyani, medalı, xalq artisti adını hökümtən umacayıq? Belə yaramaz. Bizim Qarabağ dərdimiz vardır. Hamımız işləməliyik. Hərçənd bir ara çoxlu adama əmək qəhrəmanı medalları da verilmişdi, görünür, xalqı iş-güce alışdırmağa müsbət təsiri az olmuşdur. Belkə hüquq-mühafizə orqanlarını cəlb eləsək daha məqsəd-yönlü olar. Özbaşına kredit götürməyəcəklər. Tutursan, içəridə kreditini verib buraxırsan. Vəssalam. Ciblərinə kredit atmaq da olar.

Maşallah, bu məqsədə məhkəmələrimizin əl-qolı da açılmışdır. İslahat çərçivəsində, deyir, bundan belə vətəndaşın ixtiyarı olacaqdır məhkəməye getmədən qərar çıxartdırırsın. Vallah, çox yaxşı səhbətdir, gözlərim yaşardı. Camaata heç əziyyət vermək istəmirələr. Otur evdə, internet üzərindən hakimin kartına ödənişini elə, qərarını al. Alibaba.com saytındaki kimi. Orada da istəsən Çindəki şirkətə pulunu ödəyirsən, bir neçə müddətdən sonra poçtla mali göndərirler. Əslində məhkəmələrimizin evdə oturan adamlar üçün qərar çıxartmaq təcrübəsi çox da yeni deyil, qabaqlar var idi, ancaq geniş əhalii kütlələrini əhatə etmirdi. Uzağı beş-on adam belə qərarlar ala bilirdil. İndi isə prosedurun bütün millət üçün əlçatanlılığı təmin edilmək üzrədir.

Sevindirici hallar çoxdur, lakin hamisini yazmağa yemən yoxdur.

**A**zərbaycan-Ermənistən sərhədində gərginlik davam edir. Xəber verdiyim kimi, bir neçə gün önce Qazaxda təcili yardım maşının atəşə tutulması silahlı qüvvələrimizin cavab tədbiri görməsinə səbəb olub və nəticədə bir erməni hərbçisi öldürüldü, ikisi yaralanıb. Ümumiyyətlə, son günlərdə düşmən ordusu iki canlı itki verib, bir neçə erməni hərbçisi isə yaralanıb. Diq-qətəkicidir ki, bu itkilər Qarabağda deyil, Azərbaycan-Ermənistən sərhədində qeydə almır.

Erməniləri ən çox hiddələndirən də budur - erməni əsgərlərin Ermənistanda öldürüləməsi. Ancaq İrvəndə anla-maq istəmirələr ki, iki ölkə arasında sərhəd də 30 ildir cəbhə xətti sayılır, ona görə ki, Qarabağ mühəribəsi bitməyib, Azərbaycan və Ermənistən bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanımışdır. Başqa sözə, Azərbaycan ərazisində işgalçı erməni qüvvələri qaldıraq orдумuz Ermənistən ərazisinə də herbi zərbələr endirməyi özünə haqq edir. Ən azından, Bakının Ermənistəni daim gərginlik altında və blokadada saxlaması tamamilə məntiqli və qanunidir. Dünyanın heç yerində işgalçının başını tumarlamırlar. Odur ki, məlum incidentdən sonra Ermənistən ordusunun baş qərargah rəisi sərhədin Qazax hissəsinə baş çəkmə məcburiyyətində qalması heç nəyi deyimdir.

**"Ermənistən ordusunun yalnız Qarabağ istiqamətində deyil, bütün təmas xətti boyunca problemlərini artırmaq lazımdır".** Bunu "Atlas" Araşdırımlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu manevr nəticəsində baş qərargah rəisi Artak Davtyan sərhədin Qazax istiqamətinə baş çəkmək zorunda qalıb: "İyulun 27 və 28-də Azərbaycan-Ermənistən sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində düşmən ordusunun iki əsgəri yaralanıb. Erməni general sərhədə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görüləməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib. Ermənistən müdafia nazirinin müavini Qabriel Balayan sərhəddəki gərginliyi belə izah edib ki, hər iki təref yay aylarından istifadə edərək təmas xəttinə yaxın ərazilərdə mühəndis qurğularının gücləndirilməsinə çalışır və ona görə də ölümle və yaralanmalarla nəticələnən toqquşmalar qeydə alınır. Bu yanaşmada həqiqət payı var. Ancaq məsələ yalnız mövqelərin gücləndirilməsi ilə əlaqəli deyil. Ermənistən hakimiyyəti anlamalıdır ki, işgal davam etdikcə onların problemi yalnız Dağlıq Qarabağda olmayıcaq, Qazax və Tovuzdan başlayaraq Naxçıvana qədər sərhəddə onlara qarşı təzyiq artacaq. Bu, gündeñ reallığıdır. Əger Rusiya bəzə mühəribə yolu ilə torpaqlarımızı azad etməyə imkan vermirə, başqa yol lokal təzyiq



## "Azərbaycan tankları sərhədi keçəsə,..." - İrvəndən Kremlə şəhərə

Ermənilər Rusiyani xəyanətdə suçlayır və... ondan Bakıya qarşı imdad umurlar; təmas xəttində düşmənin artan itkiləri işgalçı ölkədə Moskva əleyhinə isteriyani təzədən qızışdırır; Azərbaycanla sərhədin mühafizəsi də ruslara tapşırıla bilərmi?.. ve harada məmkündürse irəli-ləmək imkanlarını hərəkət etirməkdir".

\*\*\*\*\*

Rusiyadan söz düşmüşkən, İrvəndə işgalçı ölkənin 1 nömrəli müttefiqini yenə xəyanətdə və öz forpostunu layiqince müdafiə etməməkdə suşlamağa başlayıblar. Guya neinki Moskva, hətta "Rus NAVTO-su" kimi tanınan KTMT də Azərbaycanın sərhəddəki son "təxribatlarına" adekvat reaksiya verməli imiş. Amma Ermənistən özü on illərdir yad bir ölkənin - Azərbaycanın 20% ərazisini işgal altında saxlayır və bunu normal sayıb. Halbuki BMT Nizamnamesine görə, hər bir ölkənin öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək və işgalçını cəzalandırmaq hüquq var.

Maraqlıdır ki, az önce Naxçıvan istiqamətində düşmən təref Ermənistənə təhlükə imitasiyası yaratmaqla Rusiyani Azərbaycan'a qarşı qaldırmaya cəhd etmişdi. Ümumiyyətlə, bu taktika Nikol Paşinyanın hakimiyyəti dönməndə də davam edir. İşgalçı Rusiyanın arxasında gizlənib həm işgal siyasetini davam etdirmək, həm də Azərbaycanın hərbi zərbələrindən və əsgər itkilərindən qorunmaq istəyir. Təsadüfi deyil ki, aylar öncə qərbperəst baş nazir Nikol Paşinyan nə qədər qəribe de olsa, belə bir ifadə işlətmədi: "Biz inanırıq ki, Rusiya Azərbaycanın mühəribəni qızışdırmasına imkan verməz".

Bu təlaş sözüsüz ki, işgalçı Ermənistəni Azərbaycanla mühəribədə hansı aqibətin gözlədiyinin dərki ilə bağlıdır. İrvəndən olsayı, Azərbaycanla savaşdan yayınmaq

üçün Türkiye və İranla sərhəd-ler kimi, Azərbaycanla sərhədi də rus əsgərlərinə həvale edərdi ki, günün birində rus hərbçisine qarşı təxribat teşkil edib Moskvani Bakıya qarşı qəzəblendirsin.

Hələksə Azərbaycanın son adekvat cavabı nəticəsində sərhədə erməni hərbçisinin mehv edilməsi ilə bağlı İrvəndə Kremlə qarşı növbəti istəriya başlayıb. Rusiya Bakıya qarşı "passiv davranış"da suçlanır. O Rusiya ki, silah-sur-satdan tutmuş, təbii qaza kimi, hər şeyi Ermənistənə daxili bazar qiymətine verir, Ermənistəni, sadəcə, bəsləyir...

\*\*\*\*\*

**"İstər KTMT-nin özü olsun, isterəsə də onun ayrı-ayrı üzvəri, sanki ağızlarına su alıblar, Azərbaycanın Ermənistəna qarşı silahlı təcavüzünü görür".** "Yeni Müsavat" xəbər verir ki, bu barədə Armenian-report.com-da ermənilərin cəbhə xəttindəki son canlı itki-lərinə həsr olunmuş redaksiya məqaləsində deyilir.

Azərbaycana qarşı təcavü-zü görməzdən gələn erməni müəllif daha sonra yazır: "Atəşkəs rejimi dövründə biz Qarabağda Azərbaycan tərəfinin çoxsaylı "təxribatlarına" (dirnəqlər bizimdir - "YM") artıq öyrəncəli olmuşuq. Ancaq ora-da hər şey aydınır - bu, təmas xəttidir. Amma Azərbaycanla sərhədə Ermənistənə əsgərinin öldürüləməsi bambaşqa si-tuasiyadır. Azərilər Ermənistənə erazisində xidmet keçən hərbçiye qarşı "təxribat" törediblər. Məsələ əslində Ermənistəndən da çox, onun təmsil olunduğu və Ermənistən qorunmali olan KTMT-dərdir.

KTMT-nin bir üzvüne - Ermənistəna qarşı bu blokun üzvü olmayan ölkə silahlı "təxribat" töredib. KTMT-nin nizamnaməsine görə, təşkilat Ermənistənə kömək göstərməyə borcludur. Gerçəkdə isə əksini görür.

Azərbaycanı KTMT-də müşahideçi statusunda görməyi arzulayır, bundan ötürü təşkilatın nizamnaməsini belə deyir. Əslində Azərbaycanın hətta açıq şəkil-də Ermənistənə hücum edəcəyi halda KTMT-nin və ya onun hər bir üzvünün Ermənistənə kömək göstərməyə borcludur. Gerçəkdə isə əksini görür.

Azərbaycanı KTMT-də müşahideçi statusunda görməyi arzulayır, bundan ötürü təşkilatın nizamnaməsini belə deyir. Əslində Azərbaycanın hətta açıq şəkil-də Ermənistənə hücum edəcəyi halda KTMT-nin və ya onun hər bir üzvünün Ermənistənə kömək edəcəyinə ümidi eləmək axmaqlı olardı. Azərbaycan tankları sərhədi keçəydi belə, onlar susacaqdılar".

**Məqalədə bildirilir ki, dəha Ermənistənən bu blokda olmasının heç bir anlamı qalmayıb.** "Amorf herbi-siyasi təşkilat olan KTMT bize lazım deyil, biz onlara, Putinə lazi-mıq. Odur ki, bir dəha Paşinyanın hökumətindən tələb edirik ki, Ermənistənən Putin layihələri olan KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxması yönündə təşəbbüsə başlasın. Ermənistənən özünü həm təmin, həm də müdafiə edə bil-məsini Kremlə göstərməyin zamanı çatıb", - deyə müəllif sonda qeyd edib.

\*\*\*\*\*

Ermənilərin ən böyük problemi də ele budur: işgal faktı, blokda rejimi dura-dura həm ac-yalavac əhalisini saxlamaq, təmin etmək, həm də Azərbaycandan müdafiə olunmaq. Kiminsə ağışunda olmadan işgalçı ölkənin buna gücü, qabiliyyəti çatır mı?

Sual ritorikdir...

□ "Yeni Müsavat"ın analitik xidməti

**Q**ardaş Türkiye Naxçıvanın Karabağ münaqişesi sebebündən düşdüyü nəqliyyat blokadasından çıxarılması istiqamətində mühüm bir addım atmaq ərəfəsindədir. Belə ki, hazırda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır.

APA-nın yerli bürosuna bu barədə danışan Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməsindən xəbər verir. "Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini gücləndirir".

Nazirin sözlərinə görə, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha sıx xarakter alıb: "Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır".

Qeyd edək ki, bu dəmir yolu layihəsi həqiqətən həm də böyük siyasi anlam daşıyır. Daha dəqiq desək, Naxçıvanın həm siyasi və hərbi təhlükəsizliyi, o cümlədən iqtisadi inkişafi üçün mühüm bir infrastrukturdur.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, bu layihənin həqiqətən də böyük əhəmiyyəti var: Naxçıvanı qurun yollu əlaqəmiz olmadığını görə, bu bölge ilə əlaqə yaratmaq, geniş-geliş və daşınmalar bize müəyyən çətinlik yaradır. Hazırda hava yolu ilə və İran üzərindən Naxçıvanla birləşdirmək olar. Bu da Naxçıvan üçün böyük imkanlar yaradır, bu şəhərin strateji məhsulları hər iki istiqamətdə, həm

# Ermənistanın planları alt-üst olur - Naxçıvan blokadadan çıxır

Muxtar bölgəyə BTQ-yə qoşulmaq imkanı verən yeni layihə gündəmdə



mir yolu çəkildikdən sonra onun bir qolu da Qars-İğdir-Naxçıvan layihəsi çərçivəsində bu bölgəyə çəkilərsə, quru yolu ilə Azərbaycanı qardaş Türkiye üzərindən Naxçıvanla birləşdirmək olar. Bu da Naxçıvan üçün böyük imkanlar yaradır, bu şəhərin strateji məhsulları hər iki istiqamətdə, həm

Türkiyəyə, həm də Azərbaycana danışacaq. Bu, qarşılıqlı əlaqələrin inkişafı baxımından da vacibdir".

Politoloq vurğuladı ki, bu məsələ Ermənistanın da planlarının alt-üst edir: "Artıq Naxçıvanı blokadada saxlamaq mümkün olmayacaq. Hava yolu ilə əlaqə, İran üzərindən av-

tomobil yolu ilə əlaqə və Türkiyə üzərindən keçməklə dəmir yolu əlaqəsi. Bu yaxınlarda bir məlumat da gəldi ki, Azərbaycandan İran üzərindən keçməklə Naxçıvana gedən yolda bütün yoxlamalar aradan qalıxb. Bu, həm Naxçıvanla Azərbaycan arasında, həm də iki ölkə arasında əlaqələrin dəyişdirilməsinə şərait yaradır. Hansı istiqamətdən baxsaq, bu həm Azərbaycanın, həm də Naxçıvanın mövqelərini bölgədə gücləndirir. O baxımdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsini tezleşdirmək lazımdır".

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, bu dəmir yolu açılması Naxçıvan üçün həyatı əhəmiyyət kəsb edir: "Ermənistanın işgalçi siyaseti nəticəsində uzun illərdir Naxçıvan blokada şəraitində yaşayır. Türkiye və İranla quru yolu olması Naxçıvan üçün həyatı əhəmiyyət kəsb edir. Bir çox hallarda Naxçıvanın ehtiyaclarını bu yollar vasitəsilə ödəyirlər. Ötən əsrin 90-ci illərindən etibarən vəziyyət belədir. Blokadaya görə dəmir yolu əlaqəsi kəsilib. Öncəki dövrde isə Naxçıvana Mehri rayonundan keçən 27 kilometrlik dəmir yolu xətti var idi. Həmin ərazinin işgal altında olması sebəbindən dəmir yolu əlaqəsi da kəsildi. Yeni dəmir yolu xəttinin açılması Bakı-Tiflis-Qars xətti üzərindən yeni bir qol ilə Naxçıvanla əlaqəni təmin edəcək. Çünkü Gürcüstan üzərində Naxçı-

vanla əlaqənin təmin olunması daha çox zaman alacaq".

N.Cəfərli vurğuladı ki, bu yolla BTQ-yə qoşulan Naxçıvan Avropana qədər uzanan yol-nəqliyyat imkanı eldə edir: "Bu həm Naxçıvana yüksək dəmir yolu vasitəsilə daşınmasına imkan yarada bilər, həm də bu yolu açılması Naxçıvanın Bakı-Tiflis-Qars xəttinə qoşularaq Avropana qədər yüklerin, eləcə də sərnişinlərin daşınmasına nail oluna bilər. Naxçıvanın həm də açılmamış turizm potensialı da var. Bu bölgənin turizm potensialı olsa da, blokada şəraiti inkişafa imkan vermir. Dəmir yolu açılması turizm imkanları da yarada bilər. Türkiye vətəndaşlarının, eləcə də Türkiyəyə gələn xaricilərin qardaş ölkədən keçərək Naxçıvana daxil olmasına üçün imkan yaranacaq. Müharibə şəraitində olduğumuzu nəzərə alsaq, bu dəmir yolu Naxçıvanın iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynaya bilər. Türkiye tərefinən bu təşəbbüsü təqdirəlayıq haldır".

□ Nərgiz LİTİYEVƏ,  
Yeni Müsavat

## "ABŞ-in sonu SSRİ kimi olacaq" deyən Duqın haqlıdır mı?

**Hikmət Hacızadə:** "Amerikada böyük qərarları Tramp vermir"



"ABŞ-in sonu çatıb və bu son SSRİ-yə bənzəyir". "Moskva-Baku" portalı mütəsəhibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqın belə deyib.

"ABŞ dövlətlərə sağ və soldan yara vurur. Bu ölkələrin ABŞ-a cavabı qorxulu olacaq. Onların zərbəsindən sonra isə ABŞ sağalmayacaq. Belə zərbə çoxqutblu dönyanın yaradılması və Qərbe qütbərdən birləşdirilməsinə təklif edilməsi olacaq. Biz onu hansısa daxili problemlərin helline dəvet etməyəcəyik, biz tədricən onu Avrasiyadan çıxaracaq" və daha heç bir ABŞ bazası Avrasiya, Sakit okean və Afrikada olmayıcaq" - Duqın əminliklə söyləyir.

**Onun fikrinə, sanksiyalar altında olan və birləşən ölkələr Amerika imperiyasının sonunu yaxınlaşdırır:** "Bu, mənə SSRİ-nin son günlərini xatırladır. Kremlde SSRİ-nin parçalanmasının mümkün olmasına inanmaqdən imtina edirdilər, respublikalarda isə gördürdülər ki, az sonra SSRİ-nin sonu çatacaq. Bu gün ABŞ-in xaricində olan her kəsə aydınır ki, ABŞ hegemoniyası qorunub saxlanıla bilməz".

**O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzə-**

rində Qərbin öldürəcü olmayan zərbələrini hiss edə biləcəyini deyib: "Əgər Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılar əvəz tapa bilər. Azərbaycanın bunun hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiye ilə münəsibətləri yaxşıdır. ABŞ-dan nəzəri olanlar yeniyən qarşılıqlı fealiyyət formatları axtanıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyaseti dəstəkleyir. Azərbaycan yaxşı bilir ki, birkötüblü dünyada heç bir suveren dövlət ola biləz. Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyaseti sadə, amma cəsarətli

hesabla diktə olunur".

Faktiki olaraq, Amerika Rusiya, Çin, İran, eləcə də Venezuela, Kuba ilə gərgin müناسibətdədir. Türkiye ilə də Ağ Evin əlaqələri ürəkəcan deyil. Xüsusi də Ankaranın Moskvadən S400 rakətlərini alması Vəşinqtonun xoşuna gelməyib. Körfezdə davam edən gərginlik isə belə təsəvvür yaradır ki, Amerika regionu qarışdırıcı, münaqişə ocaqları yaradır. Hətta iş o yere çatıb ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. İran prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən mövzuda suallarını cavablan-

ABŞ-ı uşaqlı kim olacaq" deyən Duqın şizofrenikdir: "Çin, İran kimi ölkələr icazəsiz qabağa getməyə başlayıblar. İran Livan, Suriyanı dağıtdı, "Hizbullah" bu ölkələrdə öz dəstələrini yaradı, indi deyir ki, sanksiyalar altında olan ölkələr Amerikaya qarşı birləşəcək. Mən nüvə səhəbətinə hələ bir yana qoyram, müşahidəçilər unudublar ki, Tramp tələbi təkəcə nüvə proyekti deyil. Eyni zamanda İranın aqressiv, irtica siyasetinə qarşıdır və bəyan edir ki, regionu qarışdırırsınız. Burada Amerikanın günahını görmürəm. Çinə gelinçə, oğrun-oğrun dünyani tutmağa başlayılar. Dünyadan texnologiyani oğurlayırlar, özündə təkrarını ha-

dırı. Onun sözlərinə görə, Duqın şizofrenikdir: "Çin, İran kimi ölkələr icazəsiz qabağa getməyə başlayıblar. İran Livan, Suriyanı dağıtdı, "Hizbullah" bu ölkələrdə öz dəstələrini yaradı, indi deyir ki, sanksiyalar altında olan ölkələr Amerikaya qarşı birləşəcək. Mən nüvə səhəbətinə hələ bir yana qoyram, müşahidəçilər unudublar ki, Tramp tələbi təkəcə nüvə proyekti deyil. Eyni zamanda İranın aqressiv, irtica siyasetinə qarşıdır və bəyan edir ki, regionu qarışdırırsınız. Burada Amerikanın günahını görmürəm. Çinə gelinçə, oğrun-oğrun dünyani tutmağa başlayılar. Dünyadan texnologiyani oğurlayırlar, özündə təkrarını ha-

zırlı. Məsələn, Beynəlxalq Ticarət Təşkilatının qaydalarına görə, inkişaf etməmiş ölkələr az rüsum verməlidir. Amma inkişaf etmiş dövlətlər, səhv etmərəmə, 20 faiz rüsum verməlidirlər. Çin çoxdan inkişaf edib, amma köhnə rüsumlarla işləyir".

H.Hacızadə sanksiyalar altında olan dövlətlərin ABŞ-a qarşı bir çətir altında birləşməsini mümkün sayır: "Ola bilə ki, birləşsinlər. Amma İranla Çinin birləşməsi nəyə getirə bilər? Bu gün Çin qəriba vəziyyətdədir. Çünkü Amerika iqtisadiyyatı ilə sıx bağlıdır. Amerikanı vurmağa başlasa, öz iqtisadiyyatı çökəcək. Ona görə gəhərə deyir ki, dollardan imtina edirik, qiymətlə kağızları belə edəcəyik. Bunlar hamisi blefdır. Yaxşısı odur ki, getirib 20 faiz rüsumu versin və canını qurtarsın. Ümumiyyətlə, Amerikada böyük qərarlar Trampın başında deyil. Orada ciddi institutlar fealiyyətdədir və 4-5 il qabağa planları qururlar. Məsələn, Qərbin bir təhlükəsizlik konfransı olmuşdu. 22 tədqiqat mərkəzi dəvət olunmuşdu. Yeni Amerika elə-bələ dövlət deyil ki, Tramp yuxudan oyandı, istədiyi qərarı verdi. Ona görə de Duqının yəqin xüsusi eynəyi var, mən Amerikanın SSRİ kimi sonu olacağını görmürəm. Əksinə, Duqın etiraf eləsin ki, Rusiyanın yarısı yanır, söndürməye pulu yoxdur, əhalisi azalır, iqtisadi vəziyyəti pisleşir, dörd tərəfi özünə düşmən edib ki, biri de Qarabağ məsələsinə görə Azərbaycanı".

□ Emil SALAMOĞLU,  
"Yeni Müsavat"



## Bakıda 2 restoran 3 binanın sakinlərini yuxusuz qoyub

Açıq tipli kafe, restoranların səhərədək səsucaldanlarla ətrafa yaydığı musiqi səs-kübü ətrafdakıları bezdirib

**B**əki gecelerinin əsas problemlərindən biri səs-kübüdür. Kafelərdən, restoranlardan, şadlıq saraylarında, istirahət mərkəzlərindən ətrafa yayılan səs-kübü şəhər sakinlərinin yuxusuna haram qatır.

Binaların 1-ci mərtəbəsində olan kafelər və restoranlar dan gələn səslər sakinləri narahat edir. Musiqi qarışan qış-qırıq, bağırıcı belə məclislerin keçirildiyi yerlərin qonşuluğunda yaşayışların həyatlarını xoş etmir. Pəncərəni açmaq mümkün deyil. Açında da səs-küdən oturmaq mümkün deyil.

Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2, Babək prospekti 67, 71 sayılı binaların sakinləri "Yeni Müsavat" a müraciətlərində qonşuluqdakı restoranların fəaliyyətindən şikayət ləniblər.

"Yay fəslə başlayandan, iyun ayının əvvəlindən indiyə ki mi, bize yaxın ərazidə fəaliyyət göstərən, açıq tipli kafe, restoranların səhərə kimi səsucaldanlarla ətrafa yayıldığı musiqi səs-küydən istirahət edə, yata bilmirik. "Şam bağı", "Elşən" restoranlarından səhərə qədər gurultulu səs-kübü gelir, musiqi səsi ərşə çıxır. Sağlam insanlar, təqəbüdürlər, qocalar, ahil insanlar, qadınlar, uşaqlar dövlət və özəl sektorda işleyən fəhlə və qulluqçular, tələbələr, əsəb xəstələri, ürək-qan damar xəstələri və s. təpipler. Bütün bu insanların istirahət etmək hüquqları pozulub. Normal istirahət etməyən hər hansı bir insanın mükəmməl sağlamlığından, yüksək əmək qabiliyyətindən, zehni əməkklə məşğul olanların, yüksək elmi potensialından danışmağa dəyməz. Bu isə dövlətimizin vətəndaşların rifahına, işıqlı gələcəyinə yönəlmış siyasetə ziddidir" - sakinlər belə deyirlər.

Onların sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, sahə polis inspektoruna dəfələrə müraciət ediblər. Amma bu güne kimi heç bir müsbət nəticə yoxdur.

Səs-küdən zinhara gələn sakinlər deyir ki, istəkləri axşam 11-dən səhər 9-a kimi restoranlarda səs-kübü qarışının alınması, istirahət etmək hüquqlarının bərpə olunmasıdır. Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlaşdırılmış müraciətdə də onlar bu istəklərini yazar, yardımçı olmaları xahişini qeyd edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə, 50 desibeldən yuxarı səs varsa, orada yaşayış üçün təhlükə var. Azərbaycan Səhiyyə Nazirliyinin standartlarına görə 56 desibeldən yuxarı səs həyat üçün təhlükəlidir. Səs üzrə mütəxəssisler deyirlər ki, bu gün Bakının mərkəzi küçələrində 1,7 dəfə artıq səs-kübü diapazonu var. Pik vaxtlarında diapazon 90 desibele çatır. 56-dan 90 desibele kimi səs-kübü artması, ətraf mühitin "səs təzyiqi"nə məruz qalma insanın psixikasına olduqca neqativ təsir göstərir. Axşam saatlarında belə səs-kübü əlbəttə ki, istirahət hüququnu pozur. Mütəxəssisler bildirirlər ki, ard-arda inşa edilən binalar, təmir işləri, avtomobilərin müherriklərinin səsi, ətrafda olan kafe və restoranlardan gələn səs-kübü insan organizmi üçün təhlükəlidir. Mütəxəssislər görə, daimi müxtəlif səslərə məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemlər də yaranır bilər.

Daimi səs gurultusu insan səhhəti üçün zərərlidir. İnsanlarda müşahidə edilən stressin önemli qaynağı səs-kübüdür. Ani olaraq yaranan gurultu insanın nəbzində, təzyiqində, tənəffüsündə, metabolizmində, görmə qabiliyyətində müyəyen problemlərə yol açır bilər.

Hüquqsunas Həsən Əliyev deyir ki, Azərbaycan qanunlarına görə, gecə 12-dən səhər 7-yə qədər kafelərdən uca səslər gəlirsə, bu da ətrafdakı insanları narahat edirəsə, onların istirahətinə mane olursa, bu, artıq hüquq pozuntusu hesab olunur. Azərbaycanda gece saatlarında səs-kübü salanlar İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimələnə, cəzalandırıla bilərlər: "Fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifeli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə oluna bilərlər".

□ E.MƏMMƏDƏLİYEV,  
"Yeni Müsavat"

**B**u ilin mayında "Baku Medikal Plaza"da Səhiyyə Nazirliyi Elmi-Təhqiqt Ağcıcıor Xəstəlikleri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva əməliyyat zamanı dünyasını dayışdı. Yaxınları həkimin ölümündə plastik-estetik cərrah Sirus Qoçqanını və onun assistenti olan həyat yoldaşını suolu bilirlər. Deyirlər ki, Sirus Qoçqanı əməliyyatdan əvvəl həkim həmkarını əməliyyatın tam təhlükəsiz olduğunu inandırıb. Bundan sonra 51 yaşlı həkim əməliyyata razılıq verib, 4 min 500 manat pul ödəyib.

hüquqi qiymətin verilməsi istiqamətində addımlar atacaqlarını bildirib: "Baku Medikal Plaza" rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurdugu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könlüllü olaraq qarşılaşımdan imtiyaz edərsə, məhkəmə müstəvi-

yet Məcəlləsinin 314-cü maddəsi səhələkarlıq neticəsində ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümü və onun barəsində digər ağır nəticələrin yaranması halı zərərvuran şəxsin 5 ilədək azadlıqladan məhrum edilməsi cəzasını müəyyən edir. Eləcə də Azərbaycan

# "Baku Medikal Plaza" dəki ölüm işinin sensasiyon təfərrüatları

Mərhumun yaxınları plastik cərrah Sirus Qoçqanının cəzalandırılmasını tələb edirlər; onun çalıştığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

**Ictimai vəkil Samir Zeynalov** deyir ki, əməliyyatdan bir müddət önce Sona Gürgün Vəliyeva Sirus Qoçqanı ilə görüşüb, əməliyyatın təhlükeli olub-olmaması haqqda söhbət aparıb: "Sirus Qoçqanı Sona xanıma həmin söhbət zamanı deyib ki, liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparat alıblar, həmin aparat heç bir həyati risk yaratır. Bu aparatla emboliya baş vermir. Bu baxımdan əməliyyatın tamamilə təhlükəsiz olacağını, Sona xanımın peşman olmayağını və her şeyin uğurla neticələnəcəyini deyib. Sona xanımda əməliyyatdan əvvəl Qoçqanı və onun assistenti olan həyat yoldaşı əminlik hissi yaradıblar. Əslində isə əməliyyatın keçirilməsinə əks-göstərişlər olub. Sona xanımın zob xəstəliyi, üreyində aritmiasının olması əməliyyatdan əvvəl aparılan müayinələr zamanı qeydə alınıb. Əməliyyatdan sonra isə həmin diaqnozların əks olunduğu sənədlər onun çantasından yoxa çıxb. Qoçqanının həyata keçirdiyi uğursuz liposaksiya əməliyyatının nəticəsində Sona Gürgün Vəliyeva dəyişdi".

**Samir Zeynalov** qeyd edib ki, baş veren hadisədən sonra Sirus Qoçqanı və onun xanımı absurd və böyük xarakterli ifadələri ictimaiyyət mənsublarının çatdırıbları: "Bele ki, növbəti uğursuz əməliyyata imza atmaqla bir ailəni bədbəxt edən, iki uşağı anasız qoyan Sirus Qoçqanı hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılıqla istəyib. Bu məqsədə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb. Səhələnkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkim görüş zamanı ağlabatan təkliflər verməyib. Sirus Qoçqanı ailəyə deyimis mənəvi ziyanı her aya düşən sabit pul mebleği ilə kredit formasında fiksasiya etmək istəyib. Birinci və sonuncu görüşdən sonra isə bir daha Sirus Qoçqanidən xəber almaq mümkün olmayıb. Görünen odur ki, adıçəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil. Bununla belə, Sirus Qoçqanı və onun assistenti, həmçinin xanımı olan Könül adlı şəxs hadisə ilə bağlı mətbuatda həqiqətdən

hüquqi qiymətin verilməsi istiqamətində addımlar atacaqlarını bildirib: "Baku Medikal Plaza" rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurdugu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könlüllü olaraq qarşılaşımdan imtiyaz edərsə, məhkəmə müstəvi-



sında klinikaya qarşı mənəvi tələbi irəli sürüləcək. Həkim Sirus Qoçqanı barəsində isə analoji uğursuz əməliyyatların bir daha gerçəkləşməməsi üçün cinayət hüquq yadandasında Bakı Şəhər Prokurorluğunun müraciət edilecək. Cina-

Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsi cərrahiyə əməliyyatı neticəsində vurdugu zərərin evəzinin ödənilməsinə görə cavabdehdir".

P.S Qarşı tərəfi də dinləməyə hazırlıq.

□ E.MƏMMƏDƏLİYEV,  
"Yeni Müsavat"



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" elahiddə sərhəd diviziyanının Azərbaycan-Ermənistan sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.



DSX-dən verilən məlumat-a göre, 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəsi ilə susdurulub. Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 herbi qulluqçusu yaralanıb. Sərhədçiye dərhal texiresalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyati üçün tehlükə yoxdur. Xatırladaq ki, bundan əvvəlki günlərdə Ermənistanın təxribatlarına cavab olaraq açılan atəşlər neticəsində bir erməni hərbçi məhv edilmiş, ikisi isə yaralanmışdır.

Müdafia Nazirliyinin mətbuat xidmətindən verilən məlumatdan aydın olur ki, düşmən digər istiqamətlərdən də təxribatlarına ara vermir. Ermənistanın Azərbaycana qarşı apardığı işgalçi siyaset mədəniyyət sahəsində də özünü göstərir. Modern.az-in xəbərinə görə, ermənilər işgal altında saxladıqları Şuşa şəhərində yerləşən tarihi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişir. İranın "Part Saman Jahan" memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın "IDEA" fondunun maliyyə yardım ilə apılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kerbəlayı Səfi Khan Qarabağı olub. Göründüyü kimi, işgalçi bütün istiqamətlərdə vandal mövqeyini nümayiş etdirməkdədir.

Bir neçə gündür ki, təmas xəttində vəziyyətin gərginləşməsi Azərbaycanın 2016-ci ilde olduğu kimi lokal hərbi əməliyyatlar keçirə biləcəyi ilə bağlı təklif və ehtimallara yol açmaqdır. Bəs belə bir hücum eməliyyatının reallaşması mümkündürmü?

**Politoloq Tofiq Abbasov**  
moderator.az-a Azərbaycanın istenilən an eks-hücumu keçə biləcəyini deyib: "Nəzəri baxımdan belə bir imkan var. Bütün istenilən zaman, istenilən gün və anda eks-hücumu keçə bilərik. Azərbaycanın buna siyasi-hüquqi, eləcə də ideoloji və s. baxımdan haqqı var. Beynəlxalq qanunlar da buna imkan verir. Ancaq Azərbaycan hələ ki bu məsələdə təmkinli davarın. Problemin həlli dünyanın mühüm siyasi institutlarının diqqətindədir. Doğrudur, ermənilər bu danişqlar prosesi-

mi, qonşu ölkənin ərazilərini üçüncü onillikdə işğaldə saxlayan, üstəlik, sərhəd boyunca təxribatlarını davam etdirən Ermənistan özü barədə "sabitlik adası" mifini uydurmağa çalışır. Əslində isə bu ölkə özünü təcrid edən bayquş yuvası adına haqq edib.

Ermənilərin Azərbaycana qarşı apardığı işgalçi siyaset mədəniyyət sahəsində də özünü göstərir. Modern.az-in xəbərinə görə, ermənilər işgal altında saxladıqları Şuşa şəhərində yerləşən tarihi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişir. İranın "Part Saman Jahan" memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın "IDEA" fondunun maliyyə yardım ilə apılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kerbəlayı Səfi Khan Qarabağı olub. Göründüyü kimi, işgalçi bütün istiqamətlərdə vandal mövqeyini nümayiş etdirməkdədir.

Bir neçə gündür ki, təmas xəttində vəziyyətin gərginləşməsi Azərbaycanın 2016-ci ilde olduğu kimi lokal hərbi əməliyyatlar keçirə biləcəyi ilə bağlı təklif və ehtimallara yol açmaqdır. Bəs belə bir hücum eməliyyatının reallaşması mümkündürmü?

**Politoloq Tofiq Abbasov**  
moderator.az-a Azərbaycanın istenilən an eks-hücumu keçə biləcəyini deyib: "Nəzəri baxımdan belə bir imkan var. Bütün istenilən zaman, istenilən gün və anda eks-hücumu keçə bilərik. Azərbaycanın buna siyasi-hüquqi, eləcə də ideoloji və s. baxımdan haqqı var. Beynəlxalq qanunlar da buna imkan verir. Ancaq Azərbaycan hələ ki bu məsələdə təmkinli davarın. Problemin həlli dünyanın mühüm siyasi institutlarının diqqətindədir. Doğrudur, ermənilər bu danişqlar prosesi-

# Qarabağ



## Paşinyanın "ÖzünUXI"as planı

İşgalçi ölkənin Azərbaycanla sərhəddə gərginliyi artırmasının pərdəarxası; ekspertlər hesab edir ki, bu, Azərbaycan üçün yeni fürsətdir

ne mane olur, müxtəlif bəhənələrlə konkret nəticənin əldə olunmasına imkan verməməyə çalışırlar. Baxın, Ermənistən inikinci prezidenti Robert Köçəryanın özü etiraf edir ki, Ermənistan bütün parametrlər üzrə köçür. Ümmümmili lider Heydər Əliyev də zamanın Azərbaycanın xeyrinə işlədiyi ni vurgulmuşdu. Zamanla bizim üstünlüyüümüz artır və Ermənistən ölkəmiz arasında fərqli böyükür. Mehəz bu fərqli Ermənistəni hədələyir.

Biz istenilən zaman hücumu keçə bilərik. Lakin görünən odur ki, Azərbaycanın herbi-siyasi rəhbərliyi bu məsələdə tələskənliyə yol vermək istəmir. Azərbaycan istəmir ki, sonra onu süni şəkildə tələskənlikdə ittihəm etsinlər. Fəqət qeyd etdiyim kimi, biz hər an hücumu keçə bilərik və bu hücumun anını ölkənin siyasi-hərbi yetkililəri müəyyənləşdirəcək. Bu hücumun Ermənistən ağırlığı möğlülüyü ilə yekunlaşacağı şübhəsizdir".

Bu arada məlum olub ki, ABŞ hökuməti Azərbaycanın işgal altındakı torpaqlarında qondarma separati-terrorçu rejimə verilən maliyyə yardımını və anda eks-hücumu keçə bilərik. Azərbaycanın buna siyasi-hüquqi, eləcə də ideoloji və s. baxımdan haqqı var. Beynəlxalq qanunlar da buna imkan verir. Ancaq Azərbaycan hələ ki bu məsələdə təmkinli davarın. Problemin həlli dünyanın mühüm siyasi institutlarının diqqətindədir. Doğrudur, ermənilər bu danişqlar prosesi-

yələşdirilən bir programdır və onun leğvi özündə ciddi siyasi mesaj daşıyır. ABŞ-da yaşayış dəstələrimi "Hay Dat" ofisi tərəfindən təşkil olunan kampaniyaya qoşulmağa çağırıram. Bir daha təkrar edirəm, bu, ciddi siyasi nəticələrə səbəb olə bilər. Bu, siyasi və hüquqi preseident olacaq ki, gözənlənilən nəticələrini hamımızı bildirir. Üzü də təkcə Dağlıq Qarabağ istiqamətində deyil, elə Tovuz, Qazax, Naxçıvan istiqamətində də gərginlik hökm sürməlidir ki, Ermənistən hakimiyəti vəziyyəti anlasın. Yeni bir dəfəlikdən dərhal etsin ki, sülh, Azərbaycanla anlaşma olmayıana kimi, bu gərginlikdən yaxa qurtara bilməyəcək".

**Deputat Qüdrət Həsənquliyev** hesab edir ki, düşmən sarsıcı zərəbə vurmaq üçün zəmin yaranıb: "Biz erməni xalqını döyüşdə məglub etməsek, "Böyük Ermənistən" xəstəliyinə yoluxdurulan bu xalq heç vaxt imkan vermə ki, hansısa hökumət başçısı Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tənyan sənədə imza atınsın. Heç bunu vasitəcılər de istəmir. Ona görə də biz mütləq hərbi yolla ən azından Dağlıq Qarabağ etrafındaki rayonlarımızı azad etməliyik ki, erməni xalqı reallıqla birmişsin və Azərbaycanla sülh sazişi imzalasın. Qalan halarda danişqlar, sadəcə, problemin həllini zamanın ixitiyəsına buraxmaq və dəhə əlverişli beynəlxalq şərait gözləmək məqsədi daşıyaq".

**Deputat teleqraf.com-a deyib ki, əlverişli beynəlxalq şəraiti biz özümüz yaratmalıyıq:** "Biz Qarabağın məskunlaşdırılmasına imkan verməmeli, problemin həlli üçün Rusiya ilə hansısa formada anlaşmalıylıq. Rusyanın Ermənistənə dəstəyi olmasa, Azərbaycan bu problemi qısa müddədə həll edə bilər. Bu

baxımdan danişqlardan heç ne gözləməyə dəyməz. Dövlət olaraq məharibə edə biləmirsə, Mübariz İbrahimov kimi qəhrəmanlarımız şəxsi şücaət göstərməli, düşmənə qan uddurmalıdır. Belə qəhrəmanlarımız daha yoxdur, onda ah-nale edib hökuməti, xalqımızı qınamamalı, onları yetişdirənə qədər danişq aparmalıq".

Bu arada Ermənistən daxilində baş verənlər də diqqət çəkir. Ermənistən paytaxtında basdırılmış aprel məharibəsi iştirakçılarının məzarları təhqir olunub. Bundan əvvəl analoji hadisələr Nubaraşen və Çarentsavan qəbiristanlığında da baş verib.

Ermənistən parlamentinin Araşdırma Komissiyası isə bu ilin sentyabrından 2016-ci ilin aprel döyüşlərinin nəticələrini araşdırmağa başlayacaq. Məsələni araşdırmaq üçün komissiya üzvlərinin təcrübə və biliqləri yetərince deyil. Ona görə də araşdırmlara peşəkar hərbçilər celb olunacaqlar. Göründüyü kimi, Ermənistən daxilində durum hər an partlayışla bitə bilər. Köçəryan da Paşinyanı xəbərdar edib. Cox güman ki, işgalçi ölkənin həkimiyəti diqqəti özündən yandırmaq üçün sərhəddə tətibəye basmağı sıfariş edib. Amma variant Paşinyan komandasını xilas etmək əvəzinə, bütövlükdə Ermənistəni məhəvə apara bilər. Azərbaycan dəfələrə bəyan edib ki, budəfəki savaş dəhşətli və fəlakətli olacaq...



## Türkiyə siyasetinin “asiləri” - Ərdoğan onları bağışlayacaqmı?

Kenan RÖVŞƏNOĞLU

**T**ürkiyənin sabiq baş naziri Əhməd Davudoğlu növbəti dəfə hələlik formal da olsa, üzvü olduğu hakimiyəti tənqid edib. “Financial Times” qəzeti məsahibə və rəsədən sabiq baş nazir deyib ki, AKP bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verib, lakin indi son 3 ildə bu dəyərlər gözardı edilir. Eyni zamanda prezident üslü-idarəsinə tənqid edən Davudoğlu hazırlıq prezident Ərdoğanın əlində toplanan gücün Türkiyənin “teməl strukturlarına zərər verdiyini” və ölkədəki siyasi qurumları zəiflətməkdə olduğunu bildirib.

Hələ də AKP üzvü olaraq qaldığını xatırladan keçmiş baş nazir partiyada islahatların həyata keçirilməsi üçün üzərində öhdəlik hiss etdiyini, ancaq bu mövzuda çox da ümidi olmadığını əlavə edib. Keçmiş baş nazir yeni partiya quracağı xəbərləri ilə bağlı danışır, ancaq təqvim verməyib.

2016-ci ildə ehtimallara görə, AKP daxilindəki fikir ayıqları və prezident Ərdoğanla aralarında yaranmış etməsizliyənən sonra istefaya göndərilən Əhməd Davudoğlu 2007-ci ildən AKP-nin xarici siyaset strateqi olub. AKP-nin yarandığı ilk günlərdən Ərdoğanın xarici siyaset üzrə məsləhətçisi olan Davudoğlu daha sonra Ankaraya dəvət olunub, müşavir və ardında xarici işlər naziri təyin olunub. 2014-cü ildə isə Ərdoğanın prezident seçilməsindən sonra baş nazir təyin olunub. Lakin 2016-ci ildə isə parlament seçkilərindən 6 ay sonra Davudoğlu vəzifədən uzaqlaşdırılıb və yenidən İstanbulda geri dönüb. Bu dövrənən sonra Əhməd Davudoğlu mediada az-az görünüb, bir neçə dəfə məsahibə verib. Lakin bu ilin aprelində Davudoğlu hakim partiyani sərt şəkildə tənqid edib.

Geniş bir yazılı açıqlama ilə çıxış edən sabiq baş nazir AKP-də gedən siyasi dəyişiklikləri və partiyanın millətçilərlə ittifaqa girməsini qayıtb, eləcə də partiya daxilində avtoritarizmin güclənməsindən şikayətlənib. Prezident Ərdoğana ictimai çağırış edən Davudoğlu partiyanın iqtisadi siyasetini, media məhdudiyyətlərini tənqid edib və deyib ki, bu qurum ölkədə güc və institutların parçalanmasına gətirib çıxarır.

Məlum olduğu kimi, Davudoğlunun adı keçmiş prezident Abdulla Güllə və baş nazırın sabiq müavini Əli Babacanla birləşdə hallanır. Türkiye mətbuatının yazdığını görə, ötən ay AKP-dən istefə verən Babacan bu ilin payızında yeni partiya yaradacaq. A.Gül isə Babacanın dəstək verəcək. Davudoğlunun isə adı bu iki nəfərlə hallansa da, medianın yazdığını görə, sabiq baş nazir müstəqil hərəkət edir və onun yaxın illərdə yeni partiya qurması gözlənilsə də, Babacanla birləşməyəcəyi, amma partiya ittifaqı qura biləcəyi ehtimal olunur.

Bir sözə, hazırda bu 3 nəfər AKP-nin “asiləri” hesab olunur. Yeri gelmişkən, daha bir neçə məşhur AKP üzvünün də partiyadan ayrılmazı gözlənilsə də, prezident Ərdoğan bu şəxslərə görüşüb və iddialara əsasən, onların bir qismını AKP-də qalmağa razı salıb. Onlardan biri də Bülent Arındır. Ərdoğan Arındı yeni qurulan Məsləhət Şurasının üzvü təyin edib.

Ancaq indi bütün nəzərlər Ərdoğanın üzərindədir. Çünkü aydın məsələdir ki, həm Davudoğlunun AKP-yə yönəlmış tənqidləri, həm də Babacanın istəfa ərizəsi və partiya yaratmaqla bağlı fealiyyəti AKP-yə zərbə olacaq. Üstəlik, mətbuatın yazdığını görə, Babacanın yeni partiyasına AKP-dən bir sıra nüfuzlu şəxslər, o cümlədən deputatlar gedə bilər. Bu isə hakim partiya üçün ağır zərbə olacaq. Belə vəziyyətdə Ərdoğanın səssiz qalması, müqavimət göstərməməsi inanıncı deyil.

Türkiyənin tanınmış köşə yazarı, AKP kulislerinə yaxın hesab olunan Əbdülləqədir Selvi prezident Ərdoğanın Davudoğlu və Babacan qarşı “qılınıcı siyirdiğini” yazıb. Ərdoğan partiya toplantılarının birində “bu cür xəyanət içərisində olanların əvəzini ağır şəkildə ödəyəcəklərini” deyib. O da ehtimal olunur ki, AKP rəhbərliyi məhz Qurban bayramından sonra “asilərə” qarşı hərəkətə keçəcək. Ehtimal olunur ki, hakimiyət bu şəxslərin ictimai nüfuzunun zədələnməsi, əsasən də öz doğulduğuları bölgədə etirazlarla karşılaşması, eləcə də keçmişdə olan ittihamların yenidən gündəmə gəlməsi mümkündür. Xatırladaq ki, Babacanın AKP rəhbərliyinə müraciətindən dərhal sonra keçmiş işçisi tərəfindən prokurorluğa şikayət olunmuşdu.

Türkiyəni 17 ildir idarə edən AKP liderinin hakim partiyası faktiki olaraq bölməyə hazırlaşan “asi” qrupa qarşı səssiz qalmayacağı məlum idi. Belə görünür ki, prezident məhz Qurban bayramını seçib. Çünkü bayramdan sonra sentyabrda az qalır, sentyabrda isə Babacan yeni partiyasını elan edə bilər...

**A**BS hökuməti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiyalar siyahısına daxil edib. Cavad Zərifin sanksiyalar siyahısına salınacağı bir neçə ay əvvəldən məlum idi. ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri jurnalistlər üçün brifininqdə deyib ki, Cavad Zərifin diplomatik imicini saxtadır: “Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındaki simasıdır və o, Tehranin nüvə programına dəstək, ballistik rakət yaradılması və terror şəbəkələri üçün təhlükət və dezinformasiya aparılmasında ondə gedir”.

yayaraq ABŞ administrasiyasının Cavad Zərifə qarşı sanksiya tətbiq etməsini yanlış qərar adlandırb.

**Sitat:** “Administrasiyanın bu gün İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi səhv qərardır. Mən Zəriflə 15 il-

güman ki, sanksiyalar Zərifin fəaliyyətinə ciddi təsir etməyəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı mediası ötən həftə ABŞ respublikası senatoru Rand Paulun Müdafia Nazirliyi və Dövlət Departamentinin iki əməkdaşı ilə birlikdə Tehrana sefər etdiyini yazıb. Ərəb mediasının iddiasına görə, Tehrana gələn Paul burada ali dini liderin ofisində və Sepah qərargahında yüksək rütbəli

# Ağ Evin Cavad Zərifə sanksiyasının arxasındaki nüans

Tramp İran hökuməti ilə nədən danışmaq istəməyib, təmsilçisini “mühafizəkar” qanadla görüşdüür?

Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdəş hesab etmir və danışqların da yüksək vəzifəli şəxsle aparılmasını istəyir.

Eyni zamanda ABŞ-in maliyyə naziri Steven Mnuchin yaydığı yazılı açıqlamada qeyd edib ki, Cavad Zərif İranın dini liderinin planlarını həyata keçirir və rejimin dünyadakı əsas sözçüsüdür:

“ABŞ İran rejiminə son günlərdəki davranışlarının tamamən qəbulədilməz olduğunu mesajını göndərir”.

**Cavad Zərif ABŞ administrasiyasının ona qarşı sanksiya tətbiq etməsinə cavab verib.** Twitter statusunda Zəif ona qarşı sanksiyaların əsas səbəbinin ABŞ hökumətinin onu özünə təhlükə olaraq görməsi olduğunu yazıb:

“Sanksiyaya məruz qalmağımın başlıca səbəbi mənim İranın dünyada əsas nümayəndəsi olmamıdır. Bu həqiqətən belə ağırlıdır? Bu nə mənə, nə də ailəmə təsir etmir”.

C.Zərif qeyd edib ki, İran hədudlarından kənardan onun və ya ailəsinin adına ona qarşı sanksiya tətbiq etməsi rahat olmayıcaq. Çünkü sanksiya qərarına baxmayaraq BMT toplantısında iştirak etmək üçün Zərif ABŞ-a gedə biləcək, ancaq onun hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.

Qeyd edək ki, İran XİN rəhbəri 1980-ci illərdə ABŞ-da universitet təhsili alıb, siyasi dairələrlə əlaqələri var. 2018-ci ilin mayında ABŞ prezidenti İranla nüvə



anlaşmasından çıxanda Cavad Zərif Nyu-Yorkda ABŞ-in nüfuzlu düşüncə mərkəzi Xarici Əlaqələr Şurasında çıxış etmişdi. Bir neçə gün əvvəl de Nyu-Yorkda olan İran XİN rəhbəri burada çıxışlar etmiş, eləcə də ABŞ telekanalına müsahibə vermişdi.

Həmin vaxt ABŞ dövlət katibi Mayk Pompeo şikayetlənmişdi ki, Cavad Zərif rəhat şəkildə ABŞ-a səfər edib müsahibə verə bilsədə, onun Tehrana səfərinə İran hakimiyəti icazə verməyib. Buna cavab olaraq İran XİN Pompeoon İranın rəsmi dövlət telekanalı olan “PressTV”-nin bu ilin əvvəlində ABŞ-da saxlanılan

“PressTV”-nin bu ilin əvvəlində ABŞ-da saxlanılan eməkdaşı Mərziyə Haşimiye müsahibə verə biləcəyini bildirib. Belə görünür ki,indi artıq Zərifin ABŞ-da hərəkət etməsi rahat olmayıcaq. Çünkü sanksiya qərarına baxmayaraq BMT toplantısında iştirak etmek üçün Zərif ABŞ-a gedə biləcək, ancaq onun hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.

Cavad Zərifə qarşı sanksiya qərarına ABŞ-dan da etiraz gəlib. APA-nın məlumatına görə, ABŞ Senatının hüquq komitəsinin baş demokratı Dayenn Faynstayn yazılı açıqlama

dən çıxdı tanışam. Doğrudur, onunla fikirlərimiz üst-üstə düşməyib, ancaq o həmişə ixtisaslı diplomat olub”, - senator belə deyib.

**Onun sözlərinə görə, Trampın addımı rəsmi Tehrənən masa arxasına qayıtması imkanlarını məhdudlaşdırır:** “Qərar bizi sülhə yaxınlaşdırır, onsuz da gərgin olan vəziyyəti daha da sərtləşdirir”.

“Iranla uzunmüddətli diplomatik nizamlanma əldə etməyin yeganə yolu danışqlar aparmaqdır, onun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etmək çəhərə yolu deyil”, - deyə senator əlavə edib.

Cavad Zərif 2015-ci ildə imzalannış nüvə anlaşmasının əsas memarı hesab olunur. ABŞ hökumətinin son qərarı faktiki olaraq diplomatik kanalları qapadır. ABŞ administrasiyasının Zərif'i danışqlar üçün səlahiyyətli şəxs hesab etməsi isə dini liderin daha üstün güc olmasına işarədir. Lakin o da var ki, İranın xarici ölkələrlə diplomatik danışqlarını xarici işlər naziri aparır - hər nə qədər prezidentdən üstün dini lider olsada. Bu addım diplomatik danışq imkanlarını məhdudlaşdıracaq. Ancaq

rəsmilərlə görüşlər keçirib.

Bundan sonra ABŞ-a qayıdan Paul burada prezident Tramp tərəfindən qəbul olunub. İddialara görə, amerikalı senator İranda yalnız nüvə programı deyil, həmçinin ballistik rakət programı və həmçinin İranın Yaxın Şərqdəki silahlı qruplara dəstəyi mövzularını da müzikirə edib.

Trampın Cavad Zəriflə bağlı qərarı iki məqama işarə sayla bilər. Birinci, Rand Paulun səfəri uğursuz olub və amerikalılar İranlılarla danışqlara artıq ehtiyac görmürlər. İkinci, idə ABŞ administrasiyası rəsmisinin dediyi kimi, Zərif həlledici fiqur deyil, amerikalılar artıq istəyəndə dövlətin birbaşa qərarverici orqanları ile temas qura bilir.

Eyni zamanda qəribə də olsa, Paulun məhz Tehrənədə dini liderin ofisi və generallarla danışqlar aparması, Tehrən yaxınlığında hərbi aerodroma gəlməsi göstərir ki, Tramp administrasiyası İranda prezident və hökuməti idarə edən “islahatçı” qanadı deyil, daha sərt xətt tərəfdarı olan, dini lider və Sepah kimi “mühafizəkar” qanadla danışqlar aparır. Halbuki Obama hökuməti “islahat” qanadı ilə danışqlar aparırdı. Yeri gelmişkən, amerikalı demokrat senatorun açıqlaması da bu mənada diqqət çekir. Belə anlaşıllı ki, Tramp administrasiyası İranın “islahatçı” hökuməti ilə deyil, Yaxın Şərqdə hərbi-siyasi kursu aparan, nüvə və ballistik rakət programını idarə edən Sepah generalları və dini liderin ofisi ilə danışmağa üstünlük verir.

□ Kenan RÖVŞƏNOĞLU,  
“Yeni Müsavat”

Bir neçə gün önce xəbər verildi ki, "Lester Siti"nin prezidenti Viçay Şrivaddanaprabham helikopteri "Vest Hem"lə oyundan sonra stadiondan havaya qalxan zaman arenanın yanındakı maşın dayanacağına çırılıb. Hadisə nəticəsində klubun prezidenti ilə yanaşı, daha 4 nəfər dünyasını dəyişmişdi.

Şrivaddanaprabha ailəli olسا da, bu gün onunla bağlı İngiltərə mətbuatında yeni xəbər çıxb. Belə ki, 60 yaşı tailandlı iş adamının helikopterində vəfat edən şəxslərdən biri Nursara Suknamai onun sevgilisi olub. Onların gizli eşq həyatı yaşadığı ortaya çıxb. Suknamai həm də prezidentin köməkçi kimi də fealiyyət göstərib.

"Yeni Müsavat" bu məqamı əsas tutaraq, dünya tarixində məşhur sevgi qalmaqlarının siyahısını hazırlayıb. Kim ürəyinə meğlub olduğu üçün karyerasını, gələcək həyatını riskə atıb? Siyahı xeyli zəngindir....

#### Bill Clinton xəyanətin simvolu olub

Ağ Evi silkeləyen bir başqa yasaq sevgi qalmaqları da prezident Bill Clintonun dövründə yaşanıb. Söhbət prezidentin Monika Lewinski adlı "stajyor"la yaşadığı yasaq eşq qalmaqlından gedir. Arkansas ştatının qubernatoru olduğu zaman da bir çox gənc qızla münasibət yaşaması ilə bağlı dedi-qodular yaranan Clinton prezident olandan sonra yaşadığı bu eşq dillərə dastan oldu. 1998-ci ildə ABŞ Kongresi Clintonu impejment etmək istəyirdi. Amma bu qərar Senat tərəfindən qəbul edilmişdi. Aldadılan həyat yoldaşı Hillary Clinton isə ərin-dən boşanmadı və daha sonra ABŞ-in dövlət katibi oldu.

Zamanında ABŞ prezidenti Barak Obamanın məşhur müğənni Beyons ilə gizli eşq yəşadıqları iddiası ortaya atılıb. Həmin vaxt Obama ilə elaqədar yayılan iddianın Fransa prezidenti Fransua Ollandın gizli eşq xəbərlərini kölgədə qoyacağı gözönüllüldi. Bu barede fransız paparazzi müxbiri Paskal Rosta "Vaşington Post"un sabahki nəşrində yayımlanacağını bildirib.

#### Putinin gizli sevgisi dillərdən düşmür

Rusiya mətbuatında prezidenti Vladimir Putinlə gimnast Alina Kabayeva arasındakı gizli sevgi ilə bağlı məlumatlar gündəmdən düşmür. Müsahibələrinin birində Putinin artıq evlənmək istədiyini deməsi məsələni yenidən gündəmə getirib. Bezi iddialara görə, Putin tezliklə sevgilisi Kabayeva ilə evlənəcək. Digərləri isə prezidentin özündən 35 yaş kiçik sevgilisi ilə bir müddət bundan əvvəl gizli şəkildə artıq evləndiyini iddia edir. Yayılan söz-söhbət görə, 2013-cü ildə Putin 31 illik arvadından mehz Kabayevaya görə boşanıb. Hətta onların sevgi macərasından iki uşaqları da olduğu bildirilir.

#### Prezidentin nazir sevgilisi - qalmaqların ən böyüyü

Ruminiya prezidenti Tra-

# Dünya tarixinin ən səs-küylü yasaq sevgi macəraları - ilginç sıyahı

Onların bir çoxu sevgilərinə görə karyeralarını itiriblər...



Bill Clinton



Jak Sirak



Con Kennedy



Dəniz Baykal

rüşür.

#### Dəniz Baykalı bitirən kaset

2010-cu il mayın 7-sində CHP-nin millət vekili Nəsrin Baytok və CHP-nin sədri Dəniz Baykalın seks videosu olduğunu iddia edilən görüntülər internetdə yayımlanmışdır. Nəticədə Dəniz Baykal partiyanın sədrliyindən istəfa verib, bundan sonra videoonu araşdırmaq üçün Beynəlxalq Kriminal Bürosuna göndərib. Büro isə analizlərdən sonra videoonu montaj hesab etmişdi.

#### Daha bir prezident-aktrisa sevgisi

Keçmiş ABŞ prezidenti Con Kennedy ilə efsanəvi aktrisa Merlin Monroe arasındakı münasibətlər isə dəstana çevrilib. Onlar 1960-ci ildə, Kennedy hələ prezidentliyə namizəd olanda, Taxo gölü yaxınlığında istirahət guşəsində tanış olublar. Münasibətləri isə 1961-ci ilin oktyabrından, Kennedy prezident olandan sonra başlanıb. İlk dəfə Sanra Monika şəhərində baş tutan görüş ilk baxışda rəsmi görüş təessüratı yaradırdı. Aktrisa ancaq rəsmi dəvətləre qatılırdı. Amma gizli görüşlər barədə FTB xəfiyyələri memuarları yazırırdı. Coxları hesab edir ki, bu roman Monroe üçün faciəvi sonluqla bitdi, cünki o, çox şey bilirdi. 1962-ci ilin 4 avqustunda öz mənzilində ölü tapılan Merlin barədə dəhə bir ilginc detal isə yazılmış memuarlardan birində belə qeyd edilib: "Şayılər gəzirdi ki, FTB-nin direktoru Quver bu münasibətə görə başını itirmişdi. O, Merlin Monronun bütün sutka ərzində izlnəmisi barədə göstəriş vermişdi. Quver hesab edirdi ki, Merlin kimi alkoholik və dayaz ağıllı birinin Kennedy ilə yaxınlığı Amerikanın təhlükəsizliyinə zərbə olabilir".

□ Sevinc TELMANQIZI,  
"Yeni Müsavat"

#### Elan

"STİL Tikinti" Mənzil Tikinti Kooperativi ilə İzzətli Ruslan Teymur oğlu arasında 9 sentyabr 2016-ci ildə imzalanmış A 78 nömrəli müqavilə sənədi və Azərbaycan Beynəlxalq Bank ASC ilə imzalanmış müqavilə sənədləri itdiyi üçün etibarsız hesab olunur.

\*\*\*

Salmanov Talib Behbud oğluna Müdafi Nazirliyi tərəfindən verilmiş veteran kitabçası itdiyi üçün etibarsız sayılır.

\*\*\*

Ağdaş rayon Yuxarı Ağcayazı kənd sakini Hüseynov Ağabala Muxtar oğluna məxsus JN-0015 sayılı dövlət aktı itdiyi üçün etibarsız sayılır.

yan Besesku bu seçimində fərqlənir. Prezident Trayan Beseskunun turizm naziri Elena Udrea ilə gizli eşq yaşadığı iddia edilir. Elenanın sürtə, həm də asanlıqla nazir vezifəsinə qədər yüksəlmesinin araxasında da bu sevginin ciddi təsirinin olduğu söylənilir.

Vaxtılı dünya mətbuatının gündəmini özüne yaxın olan genç qadınları siyasetə getirən İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi zəbt edərdi. Hətta belə demək mümkünsə, şorgözlüyü səbəbdən Berluskonini həyat yoldaşı da tərk edib. İndi isə siyasetdə bir başqa eşq skandalı Ruminiyada partlayıb. Bu ölkənin rəhbərinin könlöünü gözəl bir nazir fəth edibmiş. Təsadüfi deyil ki, Ruminiya prezidentini Avropanın yeni eşqbaşı adlandırırlar.

Evlı və iki qız atası olan Ruminiya prezidentinin ölkənin son illərdəki ən gözəigelimli siyasetçisi, 41 yaşındaki Udrea ilə eşq yaşadığı dedi-qoduları uzun zamandır söylənilirdi. Keçmiş bir vəkil olan və 2004-cü ildə yerli seçkildə siyasetə atılan Udrea siyaset pillələrini sürtələ qalxaraq əvvəlcə dövlət başçısının məsləhətçi, milət vəkili və son olaraq da nazir olub. Ruminiya mətbuatının yazdığına görə, bu sürtəli yüksəlişin arxasında Beseskunun dəstəyi olub.

Dekolte paltarları, mətbuatın qarşısındakı rahat rəftərləri və jurnallara verdiyi pozalarla tanınan Udrea Ruminiya prezidentinin Avropa Parlamentindəki müstəqil milət vəkili olan qızının da yaxın rəfiqələrindən biridir. Elana Besesu "Atanızın eşq dedi-qodusu haqqında neler düşünürsünüz" sualına "Atamın çox yaxın dostu və iş yoldaşıdır. Aralarındakı elaqə tamamilə professionaldir", - deyə cavab verib.

Elana Udrea təkcə prezidentə eşq macərasına görə deyil, şəxsi keyfiyyətləri ilə də

tez-tez qalmaqlı hadisərin episentrində olub. Onu dənələrdə günahlandırmayıblar - pal-paltarı kifayət qədər bahalıdır, böyük çantalar gəzdirməyi xoşlayır və s. "Tabu" jurnalında Elena güclü, cəlbedici qadınlar - Kleopatra, Jaklin Kennedy, Margaret Tetčer və Madonna ilə müqayisə olunub.

#### Yelisey sarayı xəyanəti başıslamır

Yelisey sarayında ilk bu qəbildən olan qalmaqlı 19-cu əsirin sonunda baş verib. Prezident Feliks For (1895-ci ilən 1899-cu ilə qədər) sevgilisi Marquerit Stenelin quçağında döyüntüsü dəyişib. Şayılər görə, afrodoziak "peredozirovkası" prezidentin axırına çıxmış. Amma bu günə qədər bir nəfər də olsun özündən deyən tarixi ən məşhur fransız prezident Şarl de Qollun sevgilisini aşkar etməyib.

Amma Fransada 1974-cü ilən 1981-ci ilə qədər prezident olmuş Valeri Jistar de Esten tez-tez tanınmış fransız aktrisaların əhatəsində olub. 5-ci respublikanın üçüncü prezidenti heç zaman erotik film "Emmanuel"ın baş rol ifaçılarından qalmaqlı ələmətini yaxşınlığından və əsaslı qəbulunu sahibi olmayı da qəbul etdi. Silvia tez-tez rəsmi qəbulların sahibi rolunda çıxış edib və özünün havadarını xarici sefərlər zamanı müşayiət etdi. Amma baxmayaraq ki, na aktrisa, ne də dövlət başçısı bir-birinə sedaqətlə olmasalar da, davam edib.

Fransua Mitterani isə heç yaddan çıxarmayaq. 1981-ci ilən 1995-ci ilə qədər Fransada prezident olmuş bu şəxs nəinki aktrisaları, heç nazir portfelində şəxsləri də boş buraxmadı. O, eyni zamanda müğənni Dalidanın və aktrisa Anna Jirardonun sevgilisi olmaqla yanaşı, rəsmi ər statusunda da olub. Kənardə ailesi və uşaqları olub. İncəsənət eksperti və iri muzey işçisi Ann Penjo onunla uzun illər yaşayıb və qızı Mazarini dünyaya getirib.

Mitterandan sonra prezidentlik vəzifəsini icra edən Jak Sirakın hekayələri də balaca deyil. 1995-ci ildən 2007-ci ilə qədər prezident olmuş bu şəxs sələflərindən geri qalmayıb.

Heç vaxt sevgi hekayələrini "əlinə və üzünə" bulaşdırıb. Öksinə, dildən-dile dolaşan sevgi macəralarına görə xeyli hörmət və lətife də qazanıb. Ən məşhur lətifələrden biri isə odur ki, onun qadınlarla keçirdiyi vaxt hər zaman bol olub. Ən pis halda üç dəqiqəni keç-

Zaqatalanın Əliabad qəsəbə sakini 17 yaşlı Güler İsmayılovanın intihar etməsi xəbəri ictimaiyyətde geniş müzakirələrə səbəb olub. İlkin yayılan məlumatda görə, yeniyetmə qız təhsilini davam etmək istəsə də, valideynləri onu özündən 15 yaş böyük iş adamı ilə nişanlaşmışdır. Beləliklə, nişan gününe bir gün qalmış Güler İsmayılova evin həyətində özünü asaraq, intihar edib.

Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşıdığını və hadisədən derhal sonra Azərbaycana gəldiyini deyib: "Nişan üçün gəlməmişim, ele bir plan olmayıb. Qızımın intihar səbəbini bilmərəm. Hər kəs ağlına gələni yazar. Bizim qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur".

Beləliklə, bu hadisə yenidən bir məsələni gündəmən getirmiş oldu, xüsusən də bölgələrdə bir çox valideynlər qız övladlarının təhsil almaq istəyini məhdudlaşdırır, buna qarşı gəlir, "duz yüksü"ndən azad olmaq üçün tez əra verməyə çalışırlar. Bəziləri buna Güler kimi intihar etmək qarşılıqlı verir, bəziləri isə taleye boyun əyməli olur.

Araşdırıcılar da göstərir ki, ölkənin şimal və cənub rayonlarında qızlar adətən 8-ci sinifdən nişanlanır, erkən nikaha sövq edilir, bununla da onların təhsil almış tamamilə arxa plana keçir. Təhsil müssəsisi isə qızların məktəbə davamıyyəti məsələsinə ciddi yanaşmır. Halbuki ölkə konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ var.

Ümumiyyətə, son illərdə cəmiyyətdə qız övladlarına qarşı getdikcə daha çox stereotipə yaranmaqdadır. Məsələn, statistik məlumatə görə, son 25 ilde ölkəmizdə oğlan uşaqlarının sayı sürətlə artırmışdır. Azərbaycan mentalitətində, cəmiyyətdə oğlan uşaqlarının doğulması daha arzuolunan olaraq qalır. İnsanlar düşünür ki, oğlan uşaqları onların ailələrinin soyunu davam etdirir, familyalarını daşıyır, beleliklə, nəslin davamçısıdır. Oğlan uşaqlarına daha çox diqqət olması se-

# Təhsil almaq istəyən gənc qızın intiharı - problemin kökündə nə durur?



**Əhməd Qəşəmooglu:** "Cəmiyyət o qədər mürəkkəbləşib ki, valideyn qızını Bakıya buraxmaq istəmir"

**Mehriban Zeynalova:** "Bəziləri düşünür ki, qız övladına kapital qoyuluşu əlverişli deyil"

bəbi ilə analar da əksər hallarda dəha çox oğlan uşaqlarına düşkün olur, evdeki qız uşağına deyil, əsasən oğlan uşaqlarına yeni gelimlər, eşyalar almağa çalışırlar. Eləcə də valideynlər dəha çox oğlan övladlarını təhsil almasına isə ya qızın təhsil almasına isə ya diqqət edilmir, ya da əlverişli sayılır.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmooglu "Yeni Müsavat" a dənisi: "Qızların oxumasına əvvəller de ölkəmizdə meyl olmayıb. O zamanlar bu problemin fakturası başqa cür idi. Amma indi bu fakturadan menzərəsi dəyişib. Əvvəller düşündürdülər ki, qız uşağı evden çöle çıxmamalı, şərieti

əsasən göze çox da gözə görünməmeli idi, cəmiyyətdə rolü aşağı idi, əsas işi evlə bağlı idi. İslama qadının hüquqları çoxdur, amma bu hüquqlar əsasən onun ailisi ilə bağlıdır. Qadın cəmiyyətdə yetərini təbii ki, təhsil almmalıdır. Azərbaycan qadınının cəmiyyətə rolunun artırılması məsələsi texminən 20-ci esrin 30-cu illərindən sonra artıma başladı. Həmin zaman da çox insanlar buna qarşı idi. Yəni əksər kişiler razılışmirdi ki, onun qızı, ya xanımı cəmiyyətdə fəal olsun. Bu ənənə 60-ci illərdə kifayət qədər zəiflədi və qızlarımızın təhsil alması üçün böyük imkanları, şərait yarandı. Son 20-30 ilde isə qızların təhsil

almasına məhdudiyyətlər yaranıb. Çünkü indi cəmiyyətdə xoatik bir veziyət yaranıb, mənəvi dəyərlər bir qədər basqı altına keçib. Bu da xeyli problem yaradıb.

Məsələn, qızların bölgələrdən, rayonlardan gələrək Bakıda və yaxud digər böyük şəhərlərdə təhsil almasında əxlaqi, mənəvi problemlər ortaya çıxıb. Valideynlər qızlarını Bakıya buraxmaq istəmir. Çünkü Bakıda o qədər problemlər eşidirlər ki, qorxuya düşür və qızının təhsil almamasına razı olmurlar. Digər məsələ: sovet dövründə hər ali və orta məktəbin yanında yataqxana var idi, tələbə qızlar çox rahat şəkildə o yataqxanalarda qalırdı. İndi isə veziyət dəyişib. Bəzən eşidir ki, məcburiyyətdən bir sira tələbə qızlar müxtəlif yollarla əl atır ki, təhsil haqqını ödəye bilsin. Yəni indi cəmiyyət elə mürəkkəbləşib ki, valideyn qızını Bakıya buraxanda çoxlu sayıda problemlər yaşayır. Bir müddət bundan əvvəl bölgələrdə sorğu keçirmişdi. Məlum olmuşdu ki, bəzi ucqar kənd və rayonlarda valideynlər qız övladlarını aşağı sınıflardan məktəbdən çıxardı. Həmin valideynlərin bir neçəsi ilə səhəbət etdim, mənə izah etdilər ki, "onsuz da onu oxumağa göndərməyəcəm, imkanım yoxdur". Bununla da həzirdə bu məsələ ilə bağlı valideynlər arasında maarifləndirmə işləri aparılmış, həmçinin normal təhsil mühiti yoxdur. Bu, çox ürəkağrıcı məsələdir".

Qeyd edək ki, qonşu Türkiye dövlətində qızların təhsil almaya hüququ məhdudlaşdırılmışdır, zor-

la əre verilməsi faktı olanda aidiyəti orqanlar məsələni ciddi nəzərə alır, həmin qızlar valideynlərin öhdəsində alınaraq sığınacaqlara verilir, onların təhsilini davam etdirəsi üçün şərait yaradılır. Sosiolog bu məsələni xatırladaraq qeyd etdi ki, ölkəmizdə də bu cür şəraitin yaradılmasına böyük ehtiyac var: "Ümumiyyətə, konstitusiyamızda da var ki, hər kəsin təhsil almaq hüququ var. Əger valideyn övladını məktəbə, ali məktəbə buraxırsı, deməli, onun təhsil almaq hüququnu pozur. Digər tərəfdən, hər kəsin haqqı yoxdur ki, qız övladının təhsil almaq hüququnu məhdudlaşdırırsın. Bəzən də deyirlər ki, təhsil haqqını ödəməye imkan yoxdur. Bəlkə uşaq ödənişsiz təhsili qazanacaq? Bu cür fikirdə olanlar 16 yaşında qızını əre verib, sonra ona yaxın durmayanlardır. Onlar üçün qiza kapital qoyuluşu elverişli deyil. Bunun da kökündə stereotiplər durur. Bu cür valideynlər düşünür ki, oğlan böyüyü evə qazanc getirəcək, onları saxlayacaq, qız isə başqa evə köçəcək, qazancın başqalarına verəcək, ona görə qız uşağı elverişli deyil. Bax bu stereotiplərdən azad olmaliyiq".

**"Təmiz Dünya" Qadılara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd etdi ki, əvvəller ölkədə övladını təhsildən yayındırmağa çalışan**

**1 GB = 18 ₣  
Pulsuz Whatsapp\***

Rominq Wi-Fi axtarma!

R18 yaz, 777-a göndər



## "Nar"ın rominq paketinə qoşul, səyahətdən zövq al!

Xidmətlərini hər zaman abunəçilərinin telefonlarına uyğun şəkildə formalasdırı "Nar", səyahətsever abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Rominq paketləri nə qoşulmaqla siz "WhatsApp"-da pulsuz yazısa, sərfəli zəng və internetdən yararlanaraq səyahətinizi dəha rahatlaşdırıbilərsiniz. Təqdim olunan sərfəli şərtlər abunəçilərin də diqqətindən kənarda qalmayıb. Son bir ilde "Nar"-ın rominq paketlərindən istifadə edənlərin sayı 66% artıb.

"Nar" abunəçilərinin istəklərini nəzərə alaraq, dörd müxtəlif rominq paketi təqdim edir. Belə ki, "Roaming 9" <https://www.nar.az/seferde-5-gun/> paketi abunəçilərə 500 MB internet, "Roaming 15" <https://www.nar.az/seferde-5-gun/> paketi 500 MB internet və 50 dəqiqə, "Roaming 18" <https://www.nar.az/seferde-15-gun/> paketi 1 GB internet, "Roaming 28" <https://www.nar.az/seferde-15-gun/> paketi 1 GB internet və 100 dəqiqə teklif edir. Xüsusiət qeyd etmək lazımdır ki, "Roaming 18" <https://www.nar.az/seferde-15-gun/> və "Roaming 28" <https://www.nar.az/seferde-15-gun/> paketlərində "WhatsApp" yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Qeyd edək ki, rominq xidmətləri "Nar" abunəçiləri tərəfindən ən çox qonşu Türkiye, Gürcüstan, Rusiya, eyni zamanda Birləşmiş Ərəb Əmirlilikleri və Ukraynada istifadə edilir.

Sifariş edilən paketdaxili internet və daqiqənin balansını yoxlamaq üçün \*777#20#YES kodunu yığmaq lazımdır. "Roaming 9", "Roaming 15" paketlərinin istifadə müddəti 5, "Roaming 18" və "Roaming 28" paketlərinin istifadə müddəti isə 15 gündür.

Rominq paketləri haqqında dəha ətrafi məlumatı [nar.az/roaming-packages/](https://www.nar.az/roaming-packages/) saytından və ya 777 nömrəsinə "R" göndərməkələr etmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fealiyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərinə birincə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın şəhərənə və tarixi ərəfənin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfa olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.



## "Qarabağ" Çempionlar Liqasının qapısını döyür Kənan Məstəliyev: "Niyə də Çempionlar Liqasının qrupuna ümid və iddia etməyək?"

Əgərən "Qarabağ" klubu iyulun 31-də növbəti uğura imza atdı. İrlandiyannın "Dandolk" komandası ile 1-1-in revansında "Dalga Arena"da keçirilən oyunda 3-0-hesabı ilə qalib gələn klub Çempionlar Liqasının III mərhələsinə yüksəlib.

Bu mərhələdəki rəqib isə Kiprin APOEL klubudur. Təmsilçimiz bu mərhələni də keçərsə, Çempionlar Liqasının qrupuna bir addim qalacaq. Pleý-off-u keçəcəyi təqdirdə, tarixində ikinci dəfə CL-nin qruplarında mübarizə aparacaq.

Klubumuzun bu ilki uğurları, bunun davamlı olub-olmayacağı yönündə ən müxtəlif fikirlər səslənir. Ümidi kifayət qədər böyükdir. Bu da səbəbsiz deyil. Çünkü "Qarabağ" oyundan oynuna gücünü, peşəkarlığını, mübarizə əzmini artırır. Eyni zamanda qələbədən qələbəyə inam da yüksəlib.

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev oyunu bu cür şərh etdi: "Qarabağ" inamla öz yoluñan davam edir. "Partizani"dən sonra "Dandolk" səddi də keçildi ki, bu da komandanın avrokuboklarda ardıcıl 6-ci dəfə qruplarda oynamaq şansını xeyli artırır. Növbəti rəqib Kipr APOEL-idir. Çox ciddi, yetərince təhlükəli komandanı və onları

hər iki oyun çox çətin və gərgin mərcada keçəcək. Cütükdə ki min favorit olduğunu söyləmək çətin olsa da, "Qarabağ" rəqibindən zəif deyil və mən deyərdim ki, turu adımla da yaxın tərəfdir. İndiye qədər "Neftçi" və "Qəbələ" avrokuboklarda Kipr təmsilcili ilə qarşılaşır və mərhələni keçməyi bacarıb. Niyə də "Qarabağ" eyni uğura imza atib, minimum Avroliqanın qrupunu təmin etməsin. Sonrası isə nece deyərlər, Allah kərimdir. Pleý-offda da münasib rəqib düşse, niyə də Çempionlar Liqasının qrupuna ümid və iddia etməyək? Konkret, "Dandolk"la matça gəlince, "Qarabağ"ın işi

həmisi kimi ciddiye alması aşkar göründü. İlk saniyelərdən həcumameyli, bəzən həttə aqrəssiv oyunu öz effektini verdə. "Partizani"dən fərqli olaraq irlandlar daha təşkilatlanmış, dağadır, daha rəngarəng oynayan və bu səbəbdən da daha təhlükəli komanda idilər. Onları üstələməyin yeganə yolu, belə demək olarsa, nəfəs almağa imkan verməmək, daima təzyiq altında saxlamaq idi. Çünkü ilk oyunun sonlarında azacıq azadlıq elde edən kimi hesabi öz xeyirlərinə deyişməye başlamışdır. Cəvab görüşündə isə hər şey yaxşı alındı. Meydana çıxan futbolcular məşqçinin tapşırıqlarını tam

**Cavansir ABBASLI  
"Yeni Müsavat"**

**Cümə səhbətləri**

**B**ismillahir-Rahmənir-Rahim! Allahe həmd olsun ki, bizlərə özümüz, vəziyyətimiz, həlmiz barədə düşünmək tofiqatını nəsib edib. Allahdan isteyimiz budur ki, Rəbbimiz yaxşı bəndərləri üçün nələri nəzərdə tutubsa, bizlərə de onlar- dan bəhrelənməyi inayət etsin!

**Dövrün peyğəmbərinin (ə) təyinatı niyə birlərinə bəs etmədi?**

Bugünkü mövzumuz mübarek Qurani-Kərimin "Bəqərə" surəsinin 249-cu ayəsində buyurulan məsələlərlə bağlı olacaq. Əslində bəşər tarixinde ən önəmlisi qarşılardan olan Talut və Calut qarşılardan padşahı olan Talut kimir? O, adı bəzi mənbələrdə Şəmən, bəzi mənbələrdə Şəmuil kimi qeyd edilən dövrünün peyğəmbəri (ə) vasitəsilə, Bəni-İsrail qövmünün xüsusi xahişi və müraciətlərindən sonra onlar üçün sərkərdə olaraq müəyyənleşən bir şəxsdir.

Sözügedən döñəm Həzrət Musanın (ə) dövründən sonrakı bir mərhələdir və Bəni-İsrail ənənəvi olaraq yanlış və xətalara yol verir. Onlar Calutun zülmü altındadır və yaşıdları çətin durumdan çıxmak üçün dövrün peyğəmbərinə (ə) müracət edirlər. Onlar isteyirlər ki, bir sərkərdələri, padşahları olsun və Calutla döyüşə getsinlər və bu zalima qalib gələnlər. Bundan sonra dövrün peyğəmbərinin (ə) vasitəsilə Talut onların başçılığına təyin edilir.

Bu mərhələni de Bəni-İsrail heç də rahatlıqla qəbul etmirdi və qəbul etməməsini onuna izah edirlər ki, onların içinde bu rəhbərliyə daha layiq olanlar var və Talut onlara başçılıq etmek üçün heç bir imtiyazi yoxdur. Ənənəvi olaraq burada bədrəmələr və yanlışlar davam edir. Bu mərhələdən sonra xüsusi olaraq Taluta bir aramlıq və səkinə gətirən sandıq verilir ki, bu, Bəni-İsrail üçün böyük əhəmiyyət kəsb edən bir tarixi-mənəvi artefakt statusunda olan olan bir əşya idi. Və Talutda bu sandığın, ya-

**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com  
İlahiyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-cəməati**



xud tabutun olması - onun xüsusi məqamını müəyyən edir. Bəni-İsrail Talutun rəhbərliyini qəbul edir.

**"Bəqərə" surəsində imtahanlardan keçmə dərsi**

"Bəqərə" surəsinin 249-cu ayəsine qədərki ayələrde gələn təfsir və izahlardan belə aydın olur ki, Bəni-İsraildən böyük sayıda insan Talutla birgə olur. Burada Talut öz durum və vəziyyətini tam bəlliləşdirmək və nə qədər insanın onunla birgə sona qədər gəlməsini müəyyən etmek üçün qarşılışacaqları imtahanı onlara çatdırır.

**"Bəqərə" surəsinin**

**249-cu ayəsində Rəbbimiz buyurur:** "Beləliklə, Talut qoşunla birgə (öz qərargahlarından) ayrırlarən dedi: "Həqiqətən Allah sizə bir çay ilə imtahan edəcək. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, elinə bir ovuc su götürən isitsna olmaq (ki, o da məndəndir)".

**Beləliklə, onların az bir hissəsi isitsna olmaqla, həmisi ondan içdi. Talut və onunla birgə iman getirənlər çaydan keçidkən sonra (onlardan bəziləri) dedilər:** "Bizim bu gün Calut ve onun qoşunu ilə qarşılışmağa təqətimiz yoxdur". Allahı qovuşacaqlarına inanınlar (axiretə imanlıları olanlar isə) dedilər: "O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gelib ki! Allah səbirliyelərdir".

Bir vəziyyəti təsəvvür edək ki, dövrünün peyğəmbəri (ə) tərəfindən təyin edilən bir sər-

kərə olan Talut, Bəni-İsrailin müəyyenləşdirmək üçün, onların hazırlığını, ruhi, psixoloji hazırlıqlarının nə seviyyədə olmasına müəyyən etmək üçün bəlli bir imtahanın olmasına onlara çatdırır. Bəlli olur ki, burada imtahan zamanı insanlar üç qrupa bölünür. Birinci qrup deyilən sudan içenlərdir ki, Talut həmin keslərin ondan olmayıcağını bəyan edir. Onlar imtahanından çıxmırlar və Talutla birgə qalmırlar.

Ikinci qrup Talutla birgə olanlar, sudan içməyənlərdir. Onlar imtahanlarını verirlər və imtahanlarını verdikləri üçün növbəti, ali bir məqama daxil olurlar. Üçüncü qrupda isə isitsna olanlar var ki, onlar nə içən kimi içir, nə də içməyən kimi içmirlər, sudan, sadəcə, bir ovuc götürürler.

Ayədən başa düşülür ki, çoxluq sudan içir və Bəni-İsraildən olan böyük sayıda insan- dan çox hissəsi bu imtahanından çıxa bilmir və beləliklə, onlar bu nurani ordunu tərk etmiş olurlar. Qalanlar arasında da əlini bir ovuc suyanlar olur.

**Yalnız bu keyfiyyətə malik olanlar sabitqədəmlik göstərir**

Ayədə növbəti bir hissəni Rəbbimiz bize çatdırır. Talut və ona iman getirənlər çayı keçidkən sonra bir qrup bəyan edir ki, Calut ve onun orduyu ilə vuruşmaq taqətləri və halları yoxdur.

İmtahanın artıq növbəti bir hissəsidir. Bir imtahandır ki, özləri Calutun zülmündən qurtulmaq istəyən insanların böyük bir qismi, hətta birinci mərhələdən keçə bilsələr belə, bu mərhələdə ləyaqət və tutumları olmur ki, davam etsinlər.

Əslində bu mərhələdə de böyük bir hissə Talutun nurani zümrəsini tərk etmiş olur. Onlar bildirmiş olurlar ki, bu gün Calutla üz-üzə gəlməyi taqətləri və halları yoxdur.

Sona qədər tam məna ilə Talut itaetində olan, sabitqədəmlik göstərənlər isə o

kəsəldər ki, birinci imtahan zamanı hətta bir ovuc olsa da, əllerini suya salmırlar. Onların ləyaqət və tutumları var və onlar Allahla görüşə ümidiidirlər. Onlar bu imtahanından da başıuca çıxmış olurlar.

Allahdan isteyimiz budur ki, bizlərə bu ayədə olan İncəlikləri anlamağı, dərk etməyi nəsib etsin!

**Talut 313 nəfərlə Calut'a qalib gəlir**

Ayə bəşər tarixində önemli bir hadisəyə işarədir. Zülm altında bir qövm bu vəziyyətdə çıxmak üçün özlərinin istekləri ilə zamanın peyğəmbərindən (ə) bir başçı, sərkərdə isteyir. Sonradan onun qəbul edilməsində problemləri olur, sonradan onlar üçün xüsusi hüccətlər gelir, növbəti imtahan za-

verməye hazır olanlar olur. O kəsəldər ki, Qiymətə kamıl imanları var, imanları çox yuxarı dərcədədir. Onlar Allahla görüşə ümidiidirlər. Onlar qəlebənin Allahın əlində olduğunu bilirlər.

**Onların bəyan etdiyi mövzu çox mühümdür. Onlar:** "Az olmayıb ki, kiçik qruplar Allahın izni ilə böyük ordulara qəlebə çalıb" bəyanını etmiş olurlar. Onlar imtahanları gözəl şəkildə verə-verə, bir mərhələyə gelib çatırlar ki, bir ovuc da olsun əllerini suya salmırlar, bir an bele, bürdəmirlər. Onlar Allahla görüşə ümidiidirlər və bu hal ilə az dəstələrin tarixdən qədər böyük ordulara qalib gelməsini bəyan edirlər və sonra da əməli halda bu imtahani ən ali şəkildə vermiş olurlar.

manla üz-üzə gəlməmişdən önce sınaqdan keçirilmə, məşq edilmə çox önemlidir. Ayədən bu mesajı almış olur ki, düşmənlə üz-üzə gəlməzdən önce bir məşq və sınaq çox önemlidir.

Prosesə mane olan, döyüş ruhiyyəsinə, mənəvi ruhiyyəye mane olan kəsələr mütləq öncədən kənarlaşdırılmalıdır. Bunun üçün onlar müəyyən sınaqdan keçirilmeli və nəticəsi əsasında onlar uzaqlaşdırılmalıdır. Ayəyə nəzər salanda görürük ki, imtahanlardan çox az insan başıuca çıxa bilir. Bu özü ayıldıçı məsələdir. Biz diqqəti olmaliyiq ki, heç bir durum və vəziyyətlərində bizdə arxayınlıq yaranmasın. Bilməliyik ki, həyat imtahanlarından çıxmək asan məsələ deyil. Çox az insanlar imtahanlardan çıxa bilir.

**Yalnız bir imtahanдан başıuca çıxmək kifayət etmir**

Ayədən çıxan təfsiri nöqtələrdən biri de budur ki, yalnız bir imtahanından başıuca çıxmək kifayət deyil. İnsanlar var ki, bir imtahanlardan qəlebə ilə çıxırlar, amma növbəti sınaq və imtahanlarda bürdəyirlər və meglüb olurlar. Ona görə də hamımız diqqəti olmaliyiq ki, hər hansı bir imtahanda uğur qazanmamız bizdə rahatlıq, arxayınlıq yaratmasın. Həyat imtahanlarla zəngindir və bunun fərqində olmaliyiq. Quranın bize çatdırıldığı bu hekayədən də ibret götürüləməlidir.

Iki qrupun hali bəllidir. Bir qrup sudan içdi və onlannı Talutdan olsamaları tam aydın oldu. Bir qrup içmədi və onlar Talutla olsalar. Bir qrup da bir ovuc həddində əllerini suya salmış oldular, amma onlar iki haldan istisnadırlar.

Müfəssirlərin bu ayənin izahında qeyd etdiyi nöqtələrdən biri de budur ki, əslində bütün imtahalar və sınaqlar öncəsi meydanda olanlarla meydana tamaşa edənlərin ayılmazı zərurətdir. Ayədən də görənər ki, Talut özünün ilahi missiyasını həyata keçirərək döyüşənlərlə tamaşaçıları ayırır. Bəzən tamaşaçılar imtahanları kifayət qədər sayılırlar, amma imtahani verə bilmirlər.

**İmtahan yollarından biri - müvəqqəti çətinlik yaradılması**

İmtahanların yollarından biri - müvəqqəti çətinlik və sınaqların yaradılmasıdır. Talut ümumi döyüş öncəsi vəziyyətin nə olduğunu ayırd etmək üçün, sıralarında olan insanları durumunu müəyyən etmək üçün müvəqqəti və mövsümi bir imtahana dəvət edir. Bu imtahan və sınaq zamanı bəlli olur ki, özləri vaxtile zülmədən qurtulmaq istəyen insanlar, meydana çıxmək zamanı geləndə, fərqli-fərqli vəziyyətlərə düşürlər və elə deyil ki, rəhatlıqla bu imtahani verə bilirlər.

**Bir an bele bürdəməyənlər...**

Birinci imtahanından çıxanlar arasında bu imtahani da kəsəldər ki, bir çoxları bu mövsümi sınaqdan çıxa bilmir. Bəzən buradan götürə biləcəyimiz ibretlərdən biri budur ki, həyatımız boyu mövsümi və müvəqqəti imtahan və sınaqlar bərkiməz üçün çox önemlidir. İnsanın yetişməsində müvəqqəti sınaqlar, çətinliklər çox böyük rol oynayır. Bəlli olur ki, düş-

manla üz-üzə gəlməmişdən önce sınaqdan keçirilmə, məşq edilmə çox önemlidir. Ayədən bu mesajı almış olur ki, düşmənlə üz-üzə gəlməzdən önce bir məşq və sınaq çox önemlidir.

**Allahim, bizlərə imtahan və sınaqların mahiyyətini anlamağı nəsib et!**

**Allahim, imtahan və sınaqlardan bize başıucluqla çıxməyi nəsib et!**

**Allahim, bizlərə davamlı sabitqədəmlik nəsib et! Amin!**

**Cümə səhbətləri**

**B**ismillahir-Rahmənir-Rahim! Allahe həmd olsun ki, bizlər özümüz, vəziyyətimiz, həlmiz barədə düşünmək tofiqatını nəsib edib. Allahdan isteyimiz budur ki, Rəbbimiz yaxşı bəndələri üçün nələri nəzərdə tutubsa, bizlər de onlar dan bəhrələnməyi inayət etsin!

**Dövrün peyğəmbərinin (ə) təyinatı, niyə birilərinə bəs etmədi?**

Bugünkü mövzumuz mübarek Qurani-Kərimin "Bəqərə" surəsinin 249-cu ayəsində buyurulan məsələlərlə bağlı olacaq. Əslində bəşər tarixinde ən önəmlili qarşılurmaların olan Talut və Calut qarşılurmazı və buradan götürüle bileyək dərsler barədə danışacaq. İlk olaraq girişə Talut kim olmasının barədə qeydlər etmek istərdik. Bəni-İsrail qövmünün padşahı olan Talut kimdir? O, adı bəzi mənbələrdə Şəmən, bəzi mənbələrdə Şəmuil kimi qeyd edilən dövrünün peyğəmbəri (ə) vasitəsilə, Bəni-İsrail qövmünün xüsusi xahişi və müraciətlərindən sonra onlar üçün sərkərdə olaraq müəyyənleşən bir şəxsdir.

Sözügedən döñəm Həzərə Musanın (ə) dövründən sonrakı bir mərhələdir və Bəni-İsrail ənənəvi olaraq yanlış və xətalara yol verir. Onlar Calutun zülmü altındadır və yaşıdlıqları çətin durumdan çıxmak üçün dövrün peyğəmbərinə (ə) müracət edirlər. Onlar isteyirlər ki, bir sərkərdələri, padşahları olsun və Calutla döyüşə getsinlər və bu zalima qalib gələnlər. Bundan sonra dövrün peyğəmbərinin (ə) vasitəsilə Talut onların başçılığına təyin edilir.

Bu mərhələni de Bəni-İsrail heç də rahatlıqla qəbul etmir və qəbul etməməsini onunla izah edirlər ki, onların içinde bu rəhbərliyə daha layiq olanlar var və Talut onlara başçılıq etmek üçün heç bir imtiyazi yoxdur. Ənənəvi olaraq burada büdrəmələr və yanlışlar davam edir. Bu mərhələdən sonra xüsusi olaraq Taluta bir aramlıq və səkinə gətirən sandıq verilir ki, bu, Bəni-İsrail üçün böyük əhəmiyyət kəsb edən bir tarixi-mənəvi artefakt statusunda olan olan bir əşya idi. Və Talutda bu sandığın, ya-

# İnsan öz həyatının maraqlarına kimin yanaşmalıdır



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com  
İlahiyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-cəməati**

üçün, onların hazırlığını, ruhi, psixoloji hazırlıklarının nə səviyyədə olmasını müəyyən etmək üçün bəlli bir imtahanın olmasına onlara çatdırır. Bəlli olur ki, burada imtahan zamanı insanlar üç qrupa bölünür. Birinci qrup deyilən sudan içenlərdir ki, Talut həmin kəslerin ondan olmayacağını bəyan edir. Onlar imtahanadan çıxmırlar və Talutla birge qalmırlar.

İkinci qrup Talutla birge olanlar, sudan içmeyənlərdir. Onlar imtahanlarını verirlər və imtahanlarını verdikləri üçün növbəti, ali bir məqama daxil olurlar. Üçüncü qrupda isə istisna olanlar var ki, onlar nə içən kimi içir, nə də içmeyən kimi içmirlər, sudan sadəcə, bir ovuc sona qədər gəlməsini müəyyən etmek üçün qarşılışaqları imtahani onlara çatdırır.

"Bəqərə" surəsinin 249-cu ayəsində qəderki ayelerde gələn təfsir və izahlardan belə aydın olur ki, Bəni-İsraildən böyük sayıda insan Talutla birge olur. Burada Talut öz durum və vəziyyətini tam bəlliləşdirmək və nə qədər insanın onunla birge sona qədər gəlməsini müəyyən etmek üçün qarşılışaqları imtahani onlara çatdırır.

"Bəqərə" surəsinin 249-cu ayəsində Rəbbimiz buyurur: "Beləliklə, Talut qoşunla birge (öz qərargahlarından) ayrılan kəndi dedi: "Həqiqətən, Allah siz bir çay ilə imtahan edəcək. Odur ki, kim ondan (doyunca) içse, məndən deyil və kim ondan içməsə məndəndir, elinə bir ovuc su götürən istisna olmaq (ki, o da məndəndir)".

Beləliklə, onların az bir hissə istisna olmaqla, hamısı ondan içdi. Talut və onunla birge iman getirənlər çaydan keçidkən sonra (onlardan bəziləri) dedilər: "Bizim bu gün Calut və onun qoşunu ilə qarşışmağa taqətizim yoxdur". Alla- ha qoşuşاقalarına inanalar (axırətə imanları olanlar isə) dedilər: "O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gelib ki! Allah səbirlilərdir".

Bir vəziyyəti təsəvvür edək ki, dövrünün peyğəmbəri (ə) tərəfindən təyin edilən bir sərkərdə olan Talut, Bəni-İsrailin halını müəyyənleştirmək

lərini suya salımlar. Onların ləyaqət və tutumları var və onlar Allahla görüşə ümidiidirlər. Onlar bu imtahandan da başıuca çıxmış olurlar.

Allahdan isteyimiz budur ki, bizlər bu ayədə olan İncelikləri anlamağı, dərk etməyi nəsib etsin!

**Talut 313 nəfərlə Caluta qalib gəlir**

Aye bəşər tarixində önemli bir hadisəyə işarədir. Zülm altında bir qövm bu vəziyyətdə çıxmak üçün özlərinin istekləri ilə zamanın peyğəmbərindən (ə) bir başçı, sərkərdə isteyir. Sonradan onun qəbul edilməsində problemləri olur, sonradan onlar üçün xüsusi hüccətlər gelir, növbəti imtahan zamanı sinaqlardan çıxa bilənlər olurlar.

kəsəldir ki, Qiyamətə kamil imanları var, imanları çox yuxarı dərecədədir. Onlar Allahla görüşə ümidiidirlər. Onlar qəlebənin Allahın əlində olduğunu bildirlər.

Onların bəyan etdiyi mövzu çox mühümdür. Onlar: "Az olmayıb ki, kiçik qruplar Allahın izni ilə böyük ordulara qəlebə çalıb" bəyanını etmiş olurlar.

Onlar imtahanları gözəl şəkildə verə-verə, bir mərhələyə gəlib çatırlar ki, bir ovuc da olsun əllərini suya salımlar, bir an bełə, büdrəmirlər. Onlar Allahla görüşə ümidiidirlər və bu hal ilə az dəstələrin tarixdə nə qədər böyük ordulara qalib gəlməsini bəyan edirlər və sonra da əməli halda bu imtahanı en ali şəkildə vermiş olurlar.

mənle üz-üzə gəlməmişdən önce sınaqdan keçirilmə, məşq edilmə çox önemlidir. Ayədən bu mesajı almış olurq ki, düşmənlə üz-üzə gəlmədən önce bir məşq və sınaq çox önemlidir.

Prosesə mane olan, döyük ruhiyyəsinə, mənəvi ruhiyyəyə mane olan kəsələr mütləq öncədən kənarlaşdırılmalıdır. Bunu üçün onlar müəyyən sınaqdan keçirilməli və nəticəsi əsasında onlar uzaqlaşdırılmalıdır. Ayəyə nəzər salanda görürük ki, imtahanından çox az insan başıuca çıxa bilir. Bu özü ayıldıcı məsələdir. Biz diqqəti olmalıdır ki, heç bir durum və vəziyyətlərimizde bizdə arxayınlı yaranmasın. Bilməliyik ki, hayat imtahanlarından çıxmak asan məsələ deyil. Çox

**Yalnız bir imtahanдан başıuca çıxmak kifayət etmir**

Ayədən çıxan təfsiri nöqtələrdən biri də budur ki, yalnız bir imtahanдан başıuca çıxmak kifayət deyil. İnsanlar var ki, bir imtahanlardan qəlebə ilə çıxırlar, amma növbəti sınaq və imtahanlarda büdrəyirlər və meğlub olurlar. Ona görə də hamımız diqqəti olmalıdır ki, hər hansı bir imtahanda uğur qazanmağımız bizdə rahatlıq, arxayınlıq yaratmasın. Həyat imtahanlarla zəngindir və bunun fərqində olmalıdır. Quranın bize çatdırıldığı bu həkayədən də ibret götürülməlidir.

İki qrupun hali bəllidir. Bir qrup sudan içdi və onların Talutdan olmamaları tam aydın oldu. Bir qrup içmedi və onlar Talutla oldular. Bir qrup da bir ovuc həddində əllərini suya salmış oldular, amma onlar iki haldan istisnadırlar.

Müfəssirlərin bu ayənin izahında qeyd etdiyi nöqtələrdən biri də budur ki, eslində bütünlükdə imtahalar və sınaqlar öncəsi meydanda olanlarla meydana tamaşa edənlərin ayrılmazı zərurətdir. Ayədən də görənər ki, Talut özünün İlahi missiyasını həyata keçirərək döyüşənlər tamaşaçıları ayırrı. Bəzən tamaşaçılar imtahanları verməyə mane olurlar.

**İmtahan yollarından biri - müvəqqəti çətinlik yaradılmasıdır**

İmtahanların yollarından biri - müvəqqəti çətinlik və sınaqların yaradılmasıdır. Talut ümumi döyük öncəsi vəziyyətin nə olduğunu ayırdı etmek üçün, sıralarında olan insanların durumunu müəyyən etmek üçün müvəqqəti və mövsümi bir imtahana dəvət edir. Bu imtahan və sınaq zamanı belli olur ki, bir çoxları bu mövsümi sınaqdan çıxa bilmir. Bizim buradan götürə biləcəyimiz ibrələrdən biri budur ki, həyatımız boyu mövsümi və müvəqqəti imtahan və sınaqlar bərkiməz üçün çox önemlidir. İnsanın yetişməsində müvəqqəti sınaqlar, çətinliklər çox böyük rol oynayır. Bəlli olur ki, düş-

az insanlar imtahanlardan çıxa bilir.

**Yüksək ruhiyyədə olmaqdan çox, davamlı bu halda qalmaq önemlidir**

Yüksək ruhiyyədə olmaq mühüm, amma daha mühüm yüksək ruhiyyədə qalmaqdır. İnsan impulsiv olaraq bu və ya digər faktorların nəticəsində yüksək bir ruhiyyəyə başlangıçda malik ola bilər. Amma bu, yeterli deyil. Əvvəldə yüksək ruhiyyəli olmaq, heç də sona qədər bu ruhiyyədə qalınacağından xəbər vermir. Ona görə də həyatımız üçün ayədən bu dərsi görməliyik. İnsan öz həyatına marafonu kimi yanaşmalıdır. Yalnız bu zaman nəticəyə çatmaq mümkündür.

Ayədən başa düşülür ki, məada, Qiyamətə, Allahın vədəsinə inam insana çox böyük motivasiya verir. Sona qədər Talut imtahanlardan çıxa bilənlərin, mahiyət etibarilə Alla- ha böyük imanları var idi. Onlarla Allahla görüşəcəklərinə böyük imanıdır ki, bütün imtahanlardan onları keçirə bilir.

Ayənin digər bir təfsiri caları da budur ki, düşmənin çoxluğunu məhərəbənin taleyini həll etmir. Tarixdə o qədər olub ki, keyfiyyət kəmiyyəti üstələyə bilib. Bəzəm həyatımızda unutduğumuz, qəflət etdiyimiz mövzulardan biri də budur ki, biz bəzən qəlebəni Allahdan bilmirik. Ayədən anlaşırlı ki, qəlebəni Allahdan bilmək zərureti var. Əlimizdən gələn her şeyi etməli, qalanlarında ise Alla- ha təvəkkül etməliyik.

Əger biz səbir edənlərdən olsaq, Allah bizimlə olar. Əger Allahın bizimlə olmasını istəyirik, Allahın bize bizi xüsusi inayətinin olmasını istəyirik, sınaq və imtahanlar zamanı səbir etməliyik.

Allahım, bizlər imtahan və sınaqlardan bize başıucalıqla çıxmayı nəsib et!

Allahım, imtahan və sınaqlardan bize başıucalıqla çıxmayı nəsib et!

Allahım, bizlər davamlı sabitqədəmlik nəsib et! Amin!



# ÜSAVAT

## Son səhifə

N 161 (7331) 2 avqust 2019



**Yaşlı qadının "pişik sevdası" həbsinə səbəb oldu**  
ABŞ-in Ohayo ştatında polis tərəfindən bir neçə dəfə küçə pişiklərini bəslədiyi üçün xəbərdarlıq alan 79 yaşlı bir qadına 10 gün həbs cəzası verilib.

Nensi Segula adlı qadının qonşuları 2015-ci ildə bu günə qədər küçə pişiklərindən şikayətçi imişlər. Segula isə bildirib ki, pişiklər onun keçmiş qonşularını tərəfindən atılıb. O, barəsində hebs cəzası qərarını öyrəndikdən sonra verdiyi açıqlamada "Mən pişik sevən biriyəm" deyib. Hakim qadının cəzasının 11 avqustdan başlamasına qərar verib.

Keçən həftə baş tutan prosesdə pişikləri bəsləməyə davam etdiyini qəbul edən Segula məhkəməyə itaetsizlikdən 10 gün müddətine həbs cəzasına məruz qalıb.


Nensi Segula Cleveland.com internet saytına verdiyi açıqlamada aşağıdakılardır: "Altı və ya səkkiz böyük pişik vardi və indi onların balaları da oldu. Mən öz pişiklərimdən ötrü darıxıram. Onlar öldü, sonra emrəm oldu. Yalnızım və bayirdakı pişiklər mənə yaşamaq üçün stimul verir. Pişiklər evinə gəlib dayanırlar. Gəldikləri zaman da yeməyə bir şey verməsəm, özümü pis hiss edirəm".

Segula bundan başqa, cəzəni çox ağır hesab etdiyini və bu ana qədər 2 min dollar da pul cəzası ödədiyini qeyd edib. Amma Segula yene də həbs cəzasından qurtula bilər. Hakim Cenifer Vellerin daha bir məhkəmə iclası keçirək, fərqli bir cəza verəcəyi gözlənilir. Segulanın evindən indiyədək 22 pişiyin çıxarıldığı bildirilir.

## Üşagının ağzından 526 olaya diş çıxarıblar

**H**indistanın Tamilnad ştatının Çennay şəhərində hekimlər 7 yaşlı oğlanın ağzından elavə 526 diş çıxarıblar. Bu barədə "The New Indian Express" xəbər verib.

Ravindran soyadlı uşaq hekimlərə ağzındaşışdən şikayətlənib. Həkimlər rentgen və kompüter tomoqrafiyası keçiriblər və onun ağzında çoxlu sayıda kiçik dişlər tapıblar. 11 iyulda saat yarımlıq əməliyyat nəticəsində hekimlər arzuladıqları nəticəni əldə ediblər. Onlar bildiriblər ki, anomalianın səbəbi məlum deyil. Amma təxmin edirlər ki, buna gene-



tika və ətraf mühit səbəb ola bilər.

"Biz kompüter tomoqrafiyasının nəticələrini alanda əməliyyatın uğurlu keçəcəyinə şübhə edirdik. Amma sonradan cəsərətimizi topladıq və riskə get-

dik".

Hazırda Ravindranın 21 dişi var ki, bu da onun yaşı üçün normaldır. Stomatoloqlar xəbərdarlıq edir ki, 16 yaşına çatanda oğlana implant dişlər lazımlaşır.

## Gözündə qıcıqlanma vardı - beynindəki şışın əlaməti imiş



**B**öyük Britaniya yaşlı Qurçaran Kaur bir sakininin gözündəki qıcıqlanma və beynindəki şışın simptomu imiş. Bu barədə "Daily Mirror" qəzeti məlumat verib. Vulver-qemptonda yaşayan 30

nurmuş. Amma iyunda London ekskursiyası zamanı gözündəki qıcıqlanmalar güclənib və britaniyalının göz qırpmaları artıb.

Bundan sonra qadın həkimə müraciət edib və aparılan analizlər göstərib ki, onun beynində şış var. Cərrahlar onun beynindəki xoşxassəli şışı kənarlaşdırıblar və onu tezlikle xəstəxanadan evə yazıblar, epilepsiya əleyhinə 2 aylıq həbərlər yazıblar. Kaur öz həkayəsini yerli KİV-lərə danışib. O, bu cür simptomları olan şəxslərin dərhal həkimə müraciət etməsinin vacibliyini bildirib.

## Bunları bilirsinizmi?

- \* Hər saniyə Yer sakinlərinin təqribən 1 faizi ölümcul içkili vəziyyətdə olur.
- \* Adətən uşaqlar atadan boy, anadan çəkini götürürler.
- \* Himalay Yer kürəsinin 1/10 hissəsini örtür.
- \* Günəşin çəkisi hər il 360 000 000 ton azalır.
- \* Vaxtılı Mona Lisanın portreti Napoleonun yataq otağında asılı olub.
- \* Bryus Linin hərəkətləri o qədər sürətli olub ki, film yaradıcıları onu görmək üçün filmi yavaşlaşdırıblar.
- \* İldə 10 mindən çox quş pəncərəyə çırıldırıb üçün ölürlər.
- \* Səhərlər insanın oyanmasına alma kofeindən daha yaxşı kömək edir.
- \* Başı divara vurmaqla saatda 150 kalori itirmək mümkündür.
- \* Beyni bədənənə nisbətdə ən böyük olan heyvan qarışqadır.
- \* ABŞ-in ilk bayraqı çətənədən hazırlanıb.
- \* Yer kürəsinin yarıdan çox əhalisi qarın ancaq şəkillərdə görüb.
- \* 1983-cü ildən bəri bir dənə də olsun doğum qeydə alınmayan ölkə Vatikandır.
- \* ABŞ-in Rod-Aylend ştatında Providens şəhərində şənbə günləri diş şotkası satmaq qadağandır.
- \* Monakonun milli orkestri ordusundan çıxdı.
- \* İnsan DNT-sinin 30 faizi kahininkı ilə üst-üstə düşür.
- \* Ən uzun elmi ad belədir: Metilpropenilendihidroksits-namenilikril turşu.
- \* Cins parçadan ilk dəfə gəmi yelkəni hazırlanıb.
- \* Malta ölkəsində həftə günlərinin adları əreb, ayların adları isə İtaliya dillərində alınma sözlərlə ifade olunur.
- \* Dünyada ən böyük arxipelaq İndoneziyadır.
- \* İlk məktəb zəngini şüsdən Pifaqor hazırlayıb.
- \* "Mədəni" sözü Mədinə sözündə götürülüb, "şəhərli" deməkdir.
- \* Kalka kağızının hazırlanmasında yarımfabrikat kimi batist parçasından istifadə edilir.
- \* Kirpi ilin 236 gününü yatır.
- \* Qərenfili və qızılıqlı eyni güldənə qoyduqda etirilər itir.
- \* Fotoaparət yeni yaradıldığı vaxtda şəkil çəkdirənlər onun qarşısında 20 dəq. dayanmalı olurdular.
- \* Yunan və gürçü əlifbasında böyük hərf yoxdur.
- \* İlk üstüörtülü hovuz 1742-ci ildə Londonda inşa edilib.
- \* Filde 35, itdə 39, quşlarda 42 rəqəmi bədən temperaturudur.
- \* İlk eskalator 1911-ci ildə Londonda açılıb.

## İngiltərə sakinini 50 dəqiqlik həbs etdilər

**I**ngiltərənin Portishead şəhər sakinini 50 dəqiqlik müddətinə həbs ediblər. "Independent" nəşrinin xəbərinə görə, onun türmə müddəti Böyük Britaniya tarixində ən qısamüddəli həbs olub.



30 mayda 23 yaşlı Çeyn Cenkins keçmiş sevgilisi ilə dalaşıb, evdən qaçıb və onun evinin pəncərelərini kərpiclə qıracağı ilə hədələyib. Daha sonra o, geri qayıdıb və evin pəncərelərini sindirib. Polislər hadisə yerinə gəsələr də, Cenkins dərhal oradan qaçıb.

Məhkəmə zamanı o, özünü əmlaka ziyan vermekdə, iki polis işçisinə qarşı hücumda və həbsdən qaçmağa göstədiyi cəhdədə günahkar bilib. Məhkəmə onu 50 dəqiqliq müddətinə həbs edib və orada izahat məktubu yazmağa məcbur edib. 50 dəqiqliq sonra Şeyn zala qayıdıb və orada iki məktub oxub.

Birinci məktubunda Cenkins pəncəresini qırıldığı üçün qızdan üzr istəyib: "Bu, çox axmaq hərəket idi. Heç bilmirəm, bunu edəndə nə düşünürdüm. Ümid edirəm ki, sən məni bağışlaya biləcəksən".

İkinci məktubunda isə o, polislərə qarşı hücumuna görə təessüfünü bildirib: "Mən çox peşmanam. İstəməzdəm ki, kiməsə ziyan vurur".

Nəticədə Cenkins 80 saatlıq icbari işə məhkum edilib. Ona eyni zamanda 2 il təxirə salınma ilə 4 aylıq həbs cəzası da verilib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yüksəlib, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Zahid SƏFƏROĞLU  
Lisenziya N: B 114  
SAYI: 3.050